

# TəbiəT

Dərslik  
2-ci hissə



5



## AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,  
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştəqdir!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!



**HEYDƏR ƏLİYEV**  
**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ**



Yalçın İslamzadə

Rəşad Səlimov

Elmar İmanov

Famil Ələkbərov

Ceyhun Cabarov

Elşad Yunusov

Elşad Abdullayev

Mahir Sərkərli

Anar Allahverdiyev

Həsən Həsənov

Lamiyə Məsmalıyeva

# Təbiət 5

Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün  
təbiət fənni üzrə dərslik  
(2-ci hissə)

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0  
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə [www.trims.edu.az](http://www.trims.edu.az) saytında əlçatandır.

Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstəriləlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi [trm@arti.edu.az](mailto:trm@arti.edu.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az) elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

# Mündəricat

|   |          |
|---|----------|
| <b>Bölmə 6. Enerji və fəaliyyət</b>                               | <b>8</b> |
| 21. Enerji bizə nə üçün lazımdır?                                 | 9        |
| 22. Enerjinin hansı növləri var?                                  | 10       |
| 23. Enerjinin bir növü başqa növünə çevrilə bilərmi?              | 18       |
| 24. Bərpa olunmayan və bərpa olunan enerji mənbələri hansılardır? | 22       |
| 25. Enerjiyə necə qənaət edə bilərik?                             | 26       |



|  |           |
|--|-----------|
| <b>Bölmə 7. Qida zənciri</b>                                       | <b>30</b> |
| 26. Canlılar enerjini haradan əldə edir?                           | 31        |
| 27. Canlılar arasında enerjinin ötürülməsi prosesi necə baş verir? | 34        |
| 28. Qida zəncirinə daxil olan halqalar bir-birindən necə asılıdır? | 37        |



|   |           |
|---|-----------|
| <b>Bölmə 8. İşıq və görmə</b>                     | <b>40</b> |
| 29. Biz cisimləri necə görürük?                   | 41        |
| 30. İşıq hansı istiqamətdə əks olunur?            | 44        |
| 31. İşıq şüası digər mühitə keçəndə nə baş verir? | 50        |



|  |           |
|--|-----------|
| <b>Bölmə 9. Təbii fəlakətlər</b>         | <b>58</b> |
| 32. Yerin daxili təbəqələri hansılardır? | 59        |
| 33. Zəlzələlər necə baş verir?           | 61        |
| 34. Vulkanlar necə yaranır?              | 66        |
| 35. Sel və daşqınlar necə baş verir?     | 71        |
| 36. Quraqlıq necə baş verir?             | 75        |

|  |           |
|--|-----------|
| <b>Bölmə 10. Ətraf mühit və biz</b>                  | <b>78</b> |
| 37. Təbii ehtiyatlar dedikdə nə<br>başa düşürük?     | 79        |
| 38. İnsanlar ətraf mühitə mənfi<br>təsir göstərirmi? | 82        |
| 39. Ətraf mühit necə çirklənir?                      | 84        |
| 40. Biz ətraf mühiti necə qoruya bilərik?            | 88        |



# Kitabla tanış olaq



Nə öyrənəcəyəm?



Şagirdlərin öyrənəcəkləri  
bilik və bacarıqlar bildirilir.



Fəaliyyət

Təlim prosesinə aktiv təlim  
üsullarından biri ilə başlanılır.



Düşün, müzakirə et, paylaş



Şagirdləri düşünməyə və yoldaşları ilə  
müzakirəyə həvəsləndirməklə onların  
müstəqil düşünmə və kommunikasiya  
bacarıqları inkişaf etdirilir.



### Bilirsinizmi?

*Şagirdlər təbiətə, məişətə və ya texnologiyaya dair maraqlı faktlar və suallarla tanış olurlar.*



### Biliklərin yoxlanılması

*Sual və tapşırıqlar məzmunun şagirdlər tərəfindən mənimşənilmə dərəcəsini ölçür.*



### Bölmənin xülasəsi

*Öyrənilmiş məzmunə dair ümumiləşdirici diaqramlar, sxemlər və ya anlayış xəritələri təqdim olunur.*

## Enerji və fəaliyyət



### Nə öyrənəcəyəm?

1. Enerjinin bizə nə üçün lazım olduğunu və enerjini haradan aldığımızı izah etməyi;
2. Enerjinin müxtəlif növlərini fərqləndirməyi;
3. Enerjinin bir növdən digərinə çevrilməsini təsvir etməyi;
4. Məişətdə enerji çevrilmələrinin əhəmiyyətini izah etməyi;
5. Bərpa olunan və bərpa olunmayan enerji mənbələrini fərqləndirməyi və onları müqayisə etməyi;
6. Enerjidən qənaətlə istifadə etməyi.



## ENERJİ BİZƏ NƏ ÜÇÜN LAZIMDIR?

Biz hər gün müxtəlif fəaliyyətlərlə məşğul oluruq: idman edir, oynayır, dostlarımızla danışır və dərslərimizi hazırlayıraq. Bu fəaliyyətlərin hər birini həyata keçirmək üçün bizim enerjiyə ehtiyacımız var. Enerji fəaliyyətdə olmağımızı və müxtəlif işlər görməyimizi mümkün edir.



Gündəlik fəaliyyətlərimizi həyata keçirmək üçün enerjiyə ehtiyacımız var.



Hər növ zehni fəaliyyət də enerji tələb edir.



Yatarkən belə tənəffüs etmək və yuxu görmək üçün həm beynimiz, həm də bədənimiz enerjidən istifadə edir.

### Biz enerjini haradan alırıq?

İnsan orqanizmi fəaliyyətləri üçün lazım olan enerjini qidalardan alır. Qida insanlar üçün enerji mənbəyidir. Müxtəlif qidalarda fərqli miqdarda enerji olur. Məsələn, 100 qram şokoladda 80 min coul, bir ədəd almada 50 min coul, bir ədəd çiyələkdə isə 8 min coul enerji var. Coul enerjinin ölçü vahididir.

Sizin bir sutkada bütün fəaliyyətləriniz üçün istifadə etdiyiniz enerjinin miqdarı təxminən 9 milyon couldur.



#### Düşün, müzakirə et, paylaş

Bəzi qidalarda digərləri ilə müqayisədə daha çox enerji olduğunu öyrəndiniz. Sizcə, enerjisi çox olan qidalar qəbul etməklə yanaşı, fəal həyat tərzi keçirməsək, orqanizmimizdə hansı dəyişiklik baş verə bilər?

Təkcə insanların deyil, bütün canlıların fəaliyyəti, həmçinin bütün avadanlıqların işləməsi üçün enerji tələb olunur. Enerjinin müxtəlif növləri var və onu müxtəlif mənbələrdən əldə etmək mümkündür.



## ENERJİNİN HANSI NÖVLƏRİ VAR?

Bəzi enerji növlərini və onların mənbələrini tanıyaq.

### Kimyəvi enerji

Kimyəvi enerji qidalarda, elektrik batareyalarında və təbii qaz, kömür, benzin kimi müxtəlif yanacaqlarda mövcud olan enerji növüdür. Deməli, qida maddələri, batareyalar və yanacaqlar kimyəvi enerji mənbəlidir. Həzm və yanma kimi proseslər kimyəvi enerjidən istifadə etməyimizi mümkün edir.




Qidalar orqanizmimizin fəaliyyəti üçün lazım olan kimyəvi enerji mənbəyidir.



Bitkilər onlarla qidalanan canlılar üçün enerji mənbəyidir.



Şəkildəki yanacaqların adlarını sadalaya bilərsinizmi? Yanacaqlar kimyəvi enerji mənbəyidir. Yanma prosesi zamanı onların kimyəvi enerjisi istilik və işığa çevrilir.



Batareyalardakı kimyəvi enerji elektrik enerjisinə çevrilərək oyuncaqları hərəkət etdirir.


## Potensial enerji

Bir cisim Yer səthindən müəyyən hündürlükdə olduqda potensial enerjiyə malik olur. Potensial enerjinin miqdarı cismin həm kütləsindən, həm də onun Yer səthindən olan hündürlüyündən asılıdır. Yuxarı qaldırılan bir cismin potensial enerjisi artır, cisim aşağı endikcə isə azalır.

Yer səthindən eyni hündürlükdə olan iki cisimdən, kütləsi böyük olanın potensial enerjisi daha çoxdur. Kütlələri eyni olan iki cisimdən isə daha yuxarıda olanın potensial enerjisi digərindən çoxdur.



Azər və Nigar potensial enerjiyə malikdirlər. Onların kütlələri bərabərdir. Kimin potensial enerjisi daha çoxdur?



Güldanlar eyni hündürlükdədir. Mavi güldanın kütləsi qırmızı güldanın kütləsindən böyükdür. Hansı güldanın potensial enerjisi daha çoxdur?

Cisimlər Yer tərəfindən cəzb olunduğuuna görə potensial enerjiyə malik olur. Yuxarıdan aşağıya doğru hərəkət edən bir cismin potensial enerjisindən müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Məsələn, dağ çaylarındakı suyun potensial enerjisindən su elektrik stansiyalarında elektrik enerjisi əldə etmək üçün istifadə olunur.

## İşıq və istilik enerjisi

Siz dünyani işıqsız təsəvvür edə bilərsinizmi? İşıq enerjinin elə bir növüdür ki, ətrafi görməyimizə imkan verir. Biz işıq enerjisini Günəş, elektrik lampası və şam kimi müxtəlif işıq enerjisi mənbələrindən əldə edirik.

İşıq təkcə ətrafi görməyimiz üçün deyil, təbiətdəki proseslərin davamı üçün də vacibdir. Bitkilər böyümək üçün karbon qazı və su ilə yanaşı, Günəşdən aldıqları işıq enerjisindən də istifadə edir. Bu zaman onlar oksigen qazı və şəkər istehsal edir. Şəkər kimyəvi enerji mənbəyidir. Buna görə də bitkilər enerji mənbəyi kimi onlarla qidalanan canlıları üçün olduqca əhəmiyyətlidir.

Günəş həm işıq, həm də istilik enerjisi mənbəyidir. İstilik enerjinin elə bir növüdür ki, onun sayəsində cisimlərin temperaturu artır və maddələrdə hal dəyişikliyi baş verir.



Günəşdən gələn işıq enerjisi ətrafdakı cisimləri görməyimizə imkan verir.  
Günəşdən gələn istilik enerjisi isə Yer səthini qızdırır.



Biz işıq enerjisindən informasiya göndərmək və qəbul etmək üçün də istifadə edirik.



Yemek bişirmək və isinmək üçün lazımlı olan istilik enerjisini yanacaqdən əldə edirik. Yanma kimyəvi enerjidən istifadə etməyimizə imkan verən kimyəvi prosesdir.



İstilik enerjisindən istifadə edərək bərk halda olan dəmiri qızdırı və əridə bilirik.



### Düşün, müzakirə et, paylaş

Təbiətdə su dövranının baş verməsində Günəşin əhəmiyyətini izah edə bilərsinizmi?



### Bilirsinizmi?



Günəş əsas enerji mənbəyimizdir. Biz günəş panelləri vasitəsilə Günəşin işq enerjisini elektrik enerjisinə çevirib müxtəlif məqsədlər üçün istifadə edirik. Bir kvadrat metr sahəsi olan bir günəş paneli, bir saniyədə təxminən 200 coul elektrik enerjisi təmin edir.

## Elektrik enerjisi



Paltaryuyan maşın, televizor, soyuducu və ütü kimi bir çox məişət avadanlığı elektrik enerjisi ilə işləyir. Bu avadanlıqları elektrik enerjisi ilə təmin etmək üçün onları elektrik şəbəkəsinə qoşuruq. Şəbəkədən əldə etdiyimiz elektrik enerjisi elektrik stansiyalarında istehsal olunur.

Evlərdə, məktəblərdə və iş yerlərində istifadə edilən elektrik enerjisinin miqdarını ölçmək üçün elektrik saygacı quraşdırılır. Saygacın göstəricisinə əsasən, hər ay istifadə etdiyimiz elektrik enerjisi üçün ödəniş edirik.



Sizcə, ütü elektrik şəbəkəsinə qoşulduqdan sonra elektrik enerjisini hansı enerji növünə çevirir?




Sərinkeş elektrik şəbəkəsinə qoşulduqdan sonra pərləri fırlanır və külək yaranır.



### Düşün, müzakirə et, paylaş

Elektrik enerjisi ilə işləyən başqa hansı cihazların adlarını çəkə bilərsiniz? Elektrik saygacının “çox yazmaması” üçün elektrik enerjisinə necə qənaət etmək olar?



Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi kilometrlərlə uzunluğu olan naqillər vasitəsilə istifadə olunacağı yerlərə çatdırılır.



Fotoaparət, mobil telefon və fənər kimi cihazlar enerjini batareyalardan alır. Bu cihazların batareya-larındaki kimyəvi enerji elektrik enerjisiniə çevrilərək onların işləməsini təmin edir.

### Kinetik enerji

Hərəkət edən cisimlər potensial enerjidən başqa, kinetik enerjiyə də malikdir. Məsələn, oyun meydandasında qaçan uşaqların, hərəkət edən avtomobilin və sərinkeşin fırlanan pərlərinin kinetik enerjisi var. Həmçinin, külək və axan su da kinetik enerjiyə malikdir.

Bir cisinin kinetik enerjisinin miqdarı onun sürətindən və kütləsindən asılıdır. Kütlələri bərabər olan iki cisimdən sürəti böyük olan cisin kinetik enerjisi digərinin kinetik enerjisindən çoxdur. Sürətləri bərabər olan iki cisimdən isə kütləsi böyük olan cisin kinetik enerjisi digərinin kinetik enerjisindən çoxdur.

## BÖLMƏ 6




Qaçan uşaqlar kinetik enerjiyə malikdirlər.



Külək havanın hərəkət etməsilə yaranır. Külək kinetik enerjiyə malikdir.



Bu avtomobillər bərabər sürətlə hərəkət edir. Hansının kinetik enerjisi daha çoxdur: yük maşınının, yoxsa minik avtomobilinin?



Hərəkət edən bilyard şarı kinetik enerjiyə malikdir, hərəkət etməyən şarların kinetik enerjisi isə sıfıra bərabərdir.



### Biliklərin yoxlanılması

1. Zirvəyə qalxdıqdan sonra orada dayanıb bir müddət dincələn alpinist fərz edin.
  - a) Alpinist zirvəyə qalxmaq üçün ona lazım olan enerjini hansı mənbədən əldə etmişdir?
  - b) Alpinist zirvədəykən hansı növ enerjiyə malikdir?
  - c) Alpinist zirvədən aşağıya xizəklə sürüşərkən hansı enerji növlərinə malik olur?
2. Televizor işləyərkən enerjinin hansı növündən istifadə edir?
3. Qaz və kömür kimi yanacaq maddələri enerjinin hansı növünün mənbələridir?
4. Enerjinin hansı növü maddənin halının dəyişməsinə səbəb ola bilər?
5. Günəş Yer kürəsini hansı enerji növləri ilə təmin edir?
6. İstifadə etdiyimiz elektrik enerjisinin miqdarını hansı cihazla ölçürük?
7. Şəkildə istifadə etdiyimiz bəzi elektrik cihazları göstərilib.



- a) Bu cihazların hər birinin hansı növ enerji ilə işlədiyini müəyyən edin.
- b) Sərinkeşin pərlərinin yaratdığı küləkdə hansı növ enerji var?
- c) Fenin yaratdığı isti küləkdə enerjinin hansı növləri var?
- d) Ütudə hansı enerji növlərini müəyyən edə bilərsiniz?

8. Bərabər sürətlə hərəkət edən qatarın, avtobusun və minik avtomobilinin kinetik enerjilərini müqayisə edin.



23



## ENERJİNİN BİR NÖVÜ BAŞQA NÖVÜNƏ ÇEVRİLƏ BİLƏRMİ?



### Fəaliyyət 1 Enerjinin bir növünün digər növünə çevrilməsi

**Məqsəd.** Potensial enerjinin kinetik enerjiyə çevrilməsini müşahidə etmək


**Ləvazimat.** Şativ, ip, metal kürəcik

**Təlimat.**

**Addım 1.** İpin bir ucuna metal kürəciyi bərkidin, digər ucunu isə şativə bağlayın. Siz ipli rəqqas hazırladınız.

**Addım 2.** Kürəciyi O nöqtəsindən A nöqtəsinə çəkib saxlayın və əlinizdən buraxın.


**Addım 3.** Kürəcik A nöqtəsindən O nöqtəsinə hərəkət edərkən onun hündürlüğünün və sürətinin necə dəyişdiyini müşahidə edin.



**Nəticə çıxarın:**

- Kürəcik A nöqtəsində hansı növ enerjiyə malikdir?
- Kürəcik aşağı hərəkət edərkən bu enerji növü necə dəyişir?
- Kürəcik O nöqtəsinə hərəkət edərkən A nöqtəsində malik olmadığı hansı növ enerjisi artır?

Enerjinin müxtəlif növləri var. Artıq müşahidə etdiyiniz kimi, enerji bir növdən digər növlərə çevrilə bilər. Canlı və cansızların iştirak etdikləri bütün proseslərdə enerji çevrilmələri baş verir. Məsələn, bitkilər işıq enerjisini kimyəvi enerjiyə çevirərək yığır, heyvanlar isə bitkiləri yeyərək bu enerjidən istifadə edir.



At qaćarkən kimyəvi enerjini kinetik enerjiyə çevirir.

*işıq enerjisi (Günəş) → kimyəvi enerji (bitki) → kinetik enerji (qaçan at)*

Fənər yanarkən batareyasındaki kimyəvi enerji işıq enerjisinə çevrilir. Bu zaman fənərin lampası da bir qədər qızır. Deməli, batareyadakı enerjinin bir hissəsi həm də istilik enerjisinə çevrilir.




Fənər işləyərkən kimyəvi enerjini işıq və istilik enerjisinə çevirir.

*kimyəvi enerji (batareya) → işıq enerjisi (işıq saçan lampa) + istilik enerjisi (isınmış lampa)*

Enerjinin mühüm bir xüsusiyyəti var. Enerjinin bir növü digər enerji növlərinə çevrilərkən onun çevrilmədən əvvəlki miqdarı çevrilmədən sonrakı miqdarına bərabər olur. Enerjinin bu xüsusiyyətinə enerjinin saxlanması qanunu deyilir. Fənəri müəyyən müddət işlədib söndürdükdən sonra batareyada qalan enerji ilə istilik və işıq enerjilərinin cəmi batareyanın əvvəlki enerjisinə bərabər olur.

$$\boxed{\text{Batareyanın əvvəlki enerjisi}} = \boxed{\text{İşıq enerjisi}} + \boxed{\text{İstilik enerjisi}} + \boxed{\text{Batareyada qalan enerji}}$$



Nigar sürüşərkən onun A nöqtəsində malik olduğu potensial enerji azalacaq, kinetik enerjisi isə artacaq. B nöqtəsinə çatan anda Nigarın malik olduğu kinetik enerji ilə A nöqtəsindəki potensial enerjisini müqayisə edə bilərsinizmi?



### Bilirsinizmi?

Keçmişdə bəzi ixtiraçılar enerji ilə bir dəfə təmin olunduqdan sonra dayanmadan işləyən qurğu ixtira etməyə çalışırdılar. Onlar icad edəcəkləri bu qurğuya, hətta "daimi mühərrik" adını vermişdilər. Enerjinin saxlanması qanunu kəşf edildikdən sonra "daimi mühərrik" yaratmağın mümkün olmayacağı məlum oldu.

## BÖLMƏ 6

Enerji çevrilmələri zamanı onun əvvəlki və sonrakı miqdarı dəyişməsə də, həmişə müəyyən qədəri bizə lazım olmayan enerji növünə çevirilir.

Biz lampadan işıq əldə etmək üçün istifadə edirik. Lampanın qızması isə bizim üçün arzuolunan deyil. Lakin lampa batareyanın enerjisini bir hissəsini istilik enerjisinə də çevirir.

Alımlar və mühəndislər bu problemi həll etmək üçün avadanlıqları təkmilləşdirərək onların enerjidən daha səmərəli istifadə etməsinə nail olurlar. Məsələn, yeni növ LED lampalar ənənəvi lampalarla müqayisədə həm daha az elektrik enerjisi ilə işləyir, həm də istifadə etdikləri elektrik enerjisinin daha çox hissəsini işıq enerjisinə çevirir. Belə lampalarda istilik enerjisinə çevrilən enerji miqdarı xeyli az olur.

Elektrik lampasında olduğu kimi, televizor, kompüter və planşet kimi digər elektrik avadanlıqları da bir qədər işlədikdən sonra qızır. İstifadə etdiyimiz enerjinin bir hissəsi bizə lazım olmayan enerji növünə də çevrildiyinə görə, enerjidən qənaətlə istifadə etmək lazımdır.



Közərmə lampası



LED Lampa

LED lampalar ənənəvi lampalarla müqayisədə enerjidən daha səmərəli istifadə edir.



### Düşün, müzakirə et, paylaş

1. Sizcə, yelləncəkdə yellənən uşaqla ipli rəqqasda kürəciyin enerji çevrilmələri arasında hansı oxşarlıq var?
2. Yellənməyə başlamaq üçün uşaq hansı növ enerjidən istifadə edir?



### Biliklərin yoxlanılması

1. Fənər işləyərkən hansı enerji çevrilmesi baş verir?


- a) Kimyəvi enerji → işıq enerjisi
- b) Kimyəvi enerji → işıq enerjisi+istilik enerjisi
- c) İstilik enerjisi → işıq enerjisi
- d) İşıq enerjisi → istilik enerjisi

2. Televizor işləyərkən elektrik enerjisi hansı enerji növlərinə çevirilir?

- a) İşıq enerjisi, istilik enerjisi
- b) İstilik enerjisi
- c) İşıq enerjisi, potensial enerji
- d) Kinetik enerji, potensial enerji

3. Aşağıdakılardan hansı səhvdir?

- a) Hər hansı bir proses zamanı enerjinin əvvəlki və sonrakı miqdarı dəyişmir.
- b) Elektrik cihazları işləyərkən elektrik enerjisinin bir hissəsi istilik enerjisinə də çevrilir.
- c) LED lampalardan istifadə etməklə bündəmizə qənaət edə bilərik.
- d) LED lampalar istifadə etdikləri enerjini tamamilə işığa çevirir.






## BƏRPA OLUNMAYAN VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ HANSILARDIR?

### Bərpa olunmayan enerji mənbələri



Hazırda dünyada istifadə olunan enerjinin böyük hissəsi kömür, təbii qaz və neft məhsulu olan mazutdan əldə edilir. Qaz, kömür və neft milyonlarla il əvvəl yerin dərin qatlarında heyvan və bitki qalıqlarından yaranıb. Bu yanacaq maddələri bərpa olunmayan enerji mənbələridir. Çünkü onların miqdarı məhduddur və yeni mənbələrin yaranması üçün uzun müddət keçməlidir. Bərpa olunmayan enerji mənbələrindən istilik elektrik stansiyalarında elektrik enerjisi istehsal etmək üçün istifadə olunur. Lakin istilik elektrik stansiyaları atmosferə böyük miqdarda zərərli qazlar buraxır və onun çirkəlməsinə səbəb olur.



İstilik elektrik stansiyasında baş verən enerji çevrilmələri:

*kimyəvi enerji (yanacaq) → istilik enerjisi (su) → kinetik enerji (buxar) → kinetik enerji (turbinin pərləri) → elektrik enerjisi (generator)*

## Bərpa olunan enerji mənbələri

Bərpa olunmayan enerji mənbələrindən fərqli olaraq Günəşin, küləyin və suyun enerjisi istifadə edildikdə tükənmir. Çünkü təbiətdə həmişə külək əsir, Günəş çıxır və su dövr edir. Odur ki, belə mənbələr bərpa olunan enerji mənbələridir. Bu mənbələrin digər üstünlüyü isə onlardan istifadə edilərkən atmosferə zərərli qazların buraxılmamasıdır.

### Günəş elektrik stansiyası



### Külək elektrik stansiyası



### Su elektrik stansiyası

## Günəş enerjisi

Biz Günəşin həm istilik, həm də işıq enerjisindən istifadə edirik. Günəşin işıq enerjisi günəş panelləri vasitəsilə elektrik enerjisinə çevrilir.




Şəkildəki işıqforun işləməsi üçün lazım olan elektrik enerjisi günəş paneli vasitəsilə günəş enerjisindən əldə edilir.



Kosmosdakı teleskopların işləməsi üçün lazım olan elektrik enerjisi günəş panelləri vasitəsilə günəş enerjisindən əldə edilir.

## Külək enerjisi

Külək hərəkət edən hava kütləsi olduğuna görə o, kinetik enerjiyə malikdir. Küləyin enerjisini külək turbini vasitəsilə elektrik enerjisini çevirmək mümkündür. Bu proses zamanı külək turbinin pərlərini fırladır və generator elektrik enerjisi istehsal edir.




Külək turbini işləyərkən baş verən enerji çevrilmələri:

*Küləyin kinetik enerjisi → pərlərin kinetik enerjisi → elektrik enerjisi (generator)*



## Su enerjisi

Yer səthindən müəyyən hündürlükdə olan su potensial enerjiyə malikdir. Su yuxarıdan aşağı axarkən onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Suyun kinetik enerjisindən su turbini vasitəsilə elektrik enerjisi əldə olunur. Bu proses zamanı su turbinin pərlərini fırladır və generator elektrik enerjisi istehsal edir.



Su elektrik stansiyasında baş verən enerji çevrilmələri:

*Suyun kinetik enerjisi → pərlərin kinetik enerjisi → elektrik enerjisi (generator)*



**Düşün, müzakirə et, paylaş**

Sizcə, hava şəraiti bərpa olunan enerji mənbələrindən istifadə olunmasına hansı çətinliklər yarada bilər?



## ENERJİYƏ NECƏ QƏNAƏT EDƏ BİLƏRİK?

Dünyada istifadə olunan elektrik enerjisinin böyük hissəsi bərpa olunmayan enerji mənbələrindən əldə edilir. Bu mənbələr çıxarıllarkən, istilik elektrik stansiyalarına daşınarkən və istifadə olunarkən ətraf mühiti çirkəndirir. Buna görə də, dünya miqyasında enerjiyə qənaət etməyə və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməyə üstünlük verilir. Biz də gündəlik həyatımızda bəzi qaydalara əməl etməklə enerjidən səmərəli istifadə edə bilərik. Bu zaman həm ətraf mühiti çirkəndirməz, həm də ailə bütçəsinə qənaət edərik.



Velosiped və ictimai nəqliyyatdan daha çox istifadə etmək.



İstifadə etmədikdə elektrik avadanlıqlarını söndürmək.



Külək və günəş enerjisindən istifadə etmək.



Zəruri deyilsə, çapdan imtina etmək.

Yuxarıdakı qaydalara əməl etməklə enerjidən qənaətlə istifadə edə bilərik.



### Bilirsinizmi?



Beynəlxalq Kosmik Stansiya kosmosda qurulmuş elmi mərkəzdir. O, Yer səthindən 300–350 km hündürlükdə, 30000 km/saat sürətlə Yer kürəsinin ətrafında fırlanır. Bu stansiyada müxtəlif ölkələrdən olan astronavtlar yaşayır və elmi fəaliyyətlə məşğul olurlar. Bəs Yerdən bu qədər uzaqda olan kosmik stansiyada cihaz və avadanlıqların istifadə etdiyi elektrik enerjisi haradan əldə edilir?

Stansiyada istifadə olunan elektrik enerjisi hər birinin eni 12 metr, uzunluğu isə 24 metr olan günəş panelləri vasitəsilə əldə olunur. Bu panellər Günəşdən gələn işıq enerjisini elektrik enerjisinə çevirir. Təxmin etdiyiniz kimi, panellərin üzərinə heç də həmişə günəş işığı düşmür. Stansiya Yer ətrafında fırlandığı üçün bəzən Yerin kölgəsində qalır. Bu zaman Yer kürəsi günəş işığının qarşısını kəsir və panellər elektrik enerjisi təmin edə bilmir.

Bu problemi həll etmək üçün panellərin üzərinə günəş işığı düşərkən əldə olunan enerjinin bir hissəsi batareyalarda yiğılır. Stansiya kölgədə olarkən batareyalarda yiğılmış enerjidən istifadə edilir.




## Biliklərin yoxlanılması

1. Hansı sıra yalnız bərpa olunmayan enerji mənbələridir?  
**a) Su, külək, qaz**  
**b) Kömür, neft, Günəş**  
**c) Neft, qaz, kömür**  
**d) Qaz, külək, neft**
  
2. Bərpa olunmayan enerji mənbələrinin hansı iki mənfi cəhətini  
qeyd edə bilərsiniz?
  
3. Nə üçün elektrik enerjisində qənaət etmək ətraf mühitin qorunmasına  
kömək edir?
  
4. Nə üçün Günəş bərpa olunan enerji mənbəyi adlanır?
  
5. Enerjiyə qənaət etməyin bizim üçün hansı faydaları var?
  
6. Enerjidən qənaətlə istifadə etməyin bir neçə üsulunu sadalayın.



## Bölmənin xülasəsi



## Qida zənciri



### Nə öyrənəcəyəm?

1. Bütün canlıların həyat fəaliyyəti və inkişafi üçün enerjinin lazım olduğunu izah etməyi;
2. Canlıların lazım olan enerjini əldə etmələri üçün qidalanmalı olduğunu izah etməyi;
3. Bitkilərin qidalanması üçün Günəş işığına ehtiyacı olduğunu, heyvanların isə bitki və ya digər heyvanlarla qidalandığını izah etməyi;
4. Sadə qida zəncirinin hər bir halqasındaki canlıların rolunu təsvir etməyi;
5. Qida əlaqələrini göstərmək üçün qida zəncirinin necə istifadə edilə biləcəyini təsvir etməyi;
6. Yırtıcı və şikarı müəyyənləşdirməyi;
7. Müəyyən bir yaşayış yerində qida zəncirlərini aşadırmağı.

26

## CANLILAR ENERJİNİ HARADAN ƏLDƏ EDİR?

Bütün canlılar yaşamaq üçün qidalanırlar. Qida maddələri organizmi lazım olan enerji ilə təchiz edir və həyat fəaliyyətinin davam etdirilməsinə imkan verir. Çünkü organizmlərdə gedən bioloji proseslərin hər biri üçün müəyyən miqdarda enerji lazımdır.

Sizcə, qidalarda toplanmış enerjinin mənbəyi nədir?  
Aşağıdakı şəkilləri təhlil edin.



Uşaq süd içir və o, enerjisini süddən alır.



İnək otlayır və o, enerjisini otdan alır.



### Düşün, müzakirə et, paylaş


- Süddəki enerji necə əmələ gelir?
- İnək ona lazım olan enerjini haradan alır?
- Necə düşünürsünüz: otun tərkibindəki enerji necə əmələ gelir?
- Sınıf yoldaşlarınızın fikirləri ilə tanış olun. Qidalarda toplanan enerjinin necə əmələ gəldiyini müzakirə edin.

Günəş Yer kürəsini işıq və istilik enerjisi ilə təmin edir. Günəşdən alınan enerji Günəş enerjisi adlanır.

Bütün canlılar kimi bitkilərin də enerjiyə ehtiyacı var. Sizcə, bitkilər onlara lazım olan enerjini necə əldə edir?

Günəş enerjisindən istifadə etməklə bitkilər kimyəvi çevrilmə yolu ilə karbon qazı və sudan qida hazırlanır. Fotosintez adlanan bu proses zamanı xlorofil adlı piqment işıq enerjisini udmağa kömək edir. Bitkinin, əsasən, yarpaqlarında olan xlorofil onlara həm də yaşıl rəng verir.

Fotosintez nəticəsində bitkilərdə şəkər və oksigen əmələ gelir. Bitkilər hazırladıqları şəkərdən müxtəlif proseslər, məsələn, böyümələri üçün istifadə edir. Lakin əmələ gələn şəkərin hamısı istifadə edilmir, bitkinin müxtəlif hissələrində saxlanılan nişastaya çevrilir.



### Fəaliyyət 1

### Nişasta harada toplanır?

**Məqsəd.** Bitkilərdə nişastanın hansı orqanlarda toplanılmasının araştırılması

**Addım 1.** Müxtəlif mənbələrdən istifadə edərək aşağıda verilən bitkilər haqqında məlumat toplayın və təqdimat hazırlayıın:

- a) Bitkilərdə şəkərin əmələ gəldiyi orqanlar
- b) Bitkilərdə nişastanın toplandığı orqanlar




Çəltik



Banan



Kələm



Yerkökü



Zəncəfil




Kartof

Heyvanların da bitkilər kimi enerjiyə ehtiyacı var. Lakin onlar öz qidasını hazırlaya bilmirlər. Ona görə də heyvanlar enerji əldə etmək üçün hazır qida ilə qidalanmalıdır. Heyvanların bəziləri enerjini bitkilərlə, bəziləri isə bitki yeyən heyvanlarla qidalanmaqla əldə edirlər. Heyvan bitkini yeyərkən qidada olan enerjinin böyük hissəsi həyat fəaliyyətinin müxtəlif proseslərinə sərf olunur, digər hissəsi isə istiliyə çevrilir.



### Bilirsinizmi?

Müxtəlif qida məhsullarında nişastanın mövcud olmasını təyin etmək üçün yod məhlulundan istifadə edirlər. Yodun təsiri ilə qidanın üzərində tünd göy rəng əmələ gelir.



Yod məhlulunun qidaya əlavə edilməsi

Yod məhlulunun tünd göy rəngə çevrilməsi



Bitki Gənəş enerjisi, su və karbon qazından istifadə etməklə öz qidasını hazırlayır.

At otla qidalanır.

Şir zebri yeyir.



### Biliklərin yoxlanılması

1. Sizcə, canlılar üçün enerjinin nə kimi ehəmiyyəti vardır?
2. Gənəşlə canlılar arasında enerji necə ötürülür?
3. Gənəş enerjisi bitki orqanizmində harada toplanır?
4. Bitkilər qida hazırlayarkən hansı maddələrdən istifadə edir?



## CANLILAR ARASINDA ENERJİNİN ÖTÜRÜLMƏSİ PROSESİ NECƏ BAŞ VERİR?

Bütün organizmlər digər organizmlər üçün qida rolunu oynayır. Nəticədə təbii şəraitdə qidalanma zamanı qida enerjisi başlanğıc mənbədən ardıcıl olaraq bir organizmdən digərinə ötürülür. Beləliklə, bir-biri ilə qarşılıqlı qida əlaqələri olan canlıların möhkəm zənciri əmələ gəlir.

Təbiətdə qida əlaqələrinə aid misalları hər yerdə görmək olar.



Fəaliyyət 2

Canlılar arasında enerji necə ötürülür?



Şəkildəki yaşayış mühitində canlılar təsvir edilmişdir.

1. Bütün canlıları müəyyən edə bilərsinizmi?
2. Bu parkdakı müxtəlif canlılar arasında qida əlaqələrini izah edə bilərsinizmi?

Hər hansı yaşayış mühitində canlılardan biri digərinin qidasını təşkil edir və nəticədə onlar bir-birindən asılı qida zənciri əmələ gətirirlər. Biz qida zəncirindən istifadə etməklə qida əlaqələrini və nəticədə qidada olan enerjinin bir orqanizmdən digərinə necə ötürüldüğünü göstərə bilərik.

Qida zənciri öz qidalarını hazırlaya bilən bitkilərlə – produsentlər ilə başlayır. Zəncirin ilkin halqasını həmişə produsentlər təşkil edir. Qida zəncirindəki heyvanlara qida istehlakçıları – konsumentlər deyilir, çünki onlar digər bitki və heyvanlarla qidalanırlar.



Konsumentləri qidalanmasına görə üç qrupa ayırmak olar:



Maral ot yeyir.



İlbiz yarpaqla qidalanır.



İlan siçovul yeyir.



Dəvədəlləyi milçeklə qidalanır.

#### Bitkiyeyən heyvanlar

#### Ətyeyən heyvanlar

#### Konsumentlər

#### Həm bitki, həm də ətyeyən heyvanlar



Ayılar həm meyvə yeyir, həm də balıqlarla qidalanır.




#### Bilirsinizmi?


Bitki ilə qidalanan heyvanlara *herbivorlar*, ətyeyən heyvanlara *karnivorlar*, həm bitki, həm də ətyeyən heyvanlara isə *omnivorlar* deyilir.

## BÖLMƏ 7


Qida zəncirində ikidən çox konsument ola bilər.



Heyvanları ovlayaraq onunla qidalanan heyvan yırtıcı adlanır. Ovlanan və yırtıcı tərəfindən yeyilən heyvana isə şkar deyilir. Bəzi heyvanlar həm yırtıcı, həm də şkar ola bilər. Məsələn, qurbağa çeyirtkə ilə qidalanır, həmçinin ilan tərəfindən yeyilir. Beləliklə, qurbağa həm yırtıcı, həm də şkar ola bilər.



Qida zəncirindəki ox müvafiq olaraq hansı canının digər canlı ilə qidalandığını və enerji ötürülməsinin istiqamətini göstərir.



Beləliklə, qida zəncirində enerji ötürülməsi Günəşdən gələn işq enerjisi ilə başlayır. Bitkilər üzərinə düşən Günəş enerjisindən istifadə edərək qidalar hazırlayırlar. Qidalanma zamanı enerji bitkidən çeyirtkəyə, çeyirtkədən qurbağaya və qurbağadan ilana bir istiqamət üzrə ötürülür.




### Biliklərin yoxlanılması

1. Qida əlaqəsini izah edin.
2. Qida zəncirinin hər bir halqasının nə kimi əhəmiyyəti vardır?
3. Produsent və konsumentlər arasında fərq nədən ibarətdir?  
Cavabınızı əsaslandıracaq nümunələr göstərin.
4. Sizcə, insan qida zəncirinin hansı halqasında durur?



## QIDA ZƏNCİRİNƏ DAXİL OLAN HALQALAR BİR-BİRİNĐƏN NECƏ ASILIDIR?

Qida zəncirinə diqqət yetirin. Sizcə, produsent və konsumentlər bir-birlərindən necə asılıdır? Hər hansı canlıının sayındakı dəyişkənlik qida zəncirindəki digər canlıların yaşamasına və sayına təsir edirmi?



Heyvanlar ətraf mühitin çırklənməsi, qida mənbəyinin və ya yaşayış yerlerinin məhv olması kimi bir çox səbəblərdən tələf ola bilərlər. Sizcə, çoxlu sayıda qurbağanın tələf olması qida zəncirinə necə təsir göstərər?

- Qurbağaların sayında qəfil azalma baş verərsə, produsent və ya yaşıl bitkilərlə qidalanan çeyirkələrin sayında artım yaranar.
- Bu halda çeyirkələrin sayında baş verəcək artım yaşıl bitkilərin azalmasına səbəb olacaqdır. Bu isə həmin bitkilərlə qidalanan digər heyvanlara da ciddi təsir göstərəcəkdir.
- Digər tərəfdən, qurbağalarla qidalanan ilanlar qida mənbəyini itirirlər ki, bu da onların sayının azalmasına səbəb ola bilər.
- Çeyirkələrin sayındakı qəfil artım, eyni zamanda, quşları daha çox qida ilə təmin edə bilər. Bu da öz növbəsində quşların qida mənbəyinə və quşlarla qidalanan yırtıcıların sayına təsir göstərəcəkdir.

### Canlılar tələf olduqda nə baş verir?

Necə düşünürsünüz: canlılar öldükdən sonra nə baş verir?

Bitkilər və heyvanlar məhv olduqda, çürüdүcüller olaraq bilinən bir qrup orqanizm tərəfindən daha sadə maddələrə parçalanırlar. Bu sadə maddələr bitkilər tərəfindən su ilə birlikdə torpaqdan udularaq istifadə olunur. Bakteriyalar və göbələklər qida zəncirində məhv olmuş orqanizmlərin çürüməsində iştirak edirlər.



Bakteriyaların mikroskop altında görünüşü



Ağacçürüdən göbələklərin görünüşü

## BÖLMƏ 7

Dovşan öldükdə qalıqları çüründüçü organizmlər tərəfindən daha sadə maddələrə parçalanır. Parçalanmış bu maddələr torpağa qarışır və daha sonra bitkilər tərəfindən yenidən istifadə olunur.



Dovşan enerjisini bitki ilə qidalanaraq əldə edir.



Ölü dovşan çüründüçü organizmlər tərəfindən parçalanır.



Dovşan cəsədi

Parçalanmış sadə maddələr bitkilər tərəfindən yenidən istifadə olunur.



### Düşün, müzakirə et, paylaş

- Meşələrdə çüründüçü organizmlər olmasaydı, nə baş verərdi?
- Payızda insanlar ətrafdakı ağaclarlardan tökülən yarpaqları, adətən, torpağa basdırırlar. Növbəti yaya qədər bu yarpaqların çoxu yox olur. Sizcə, nə baş verir?



### Bilirsinizmi?

Bitki qalıqları və heyvan cəsədləri ilə qidalanan heyvanlara leşyeyənlər deyilir.


Termitlər və soxulcanlar bitki qalıqları, kərkəslər və kaftalar isə heyvan cəsədləri ilə qidalanırlar.



### Biliklərin yoxlanılması


- Necə düşünürsünüz: qida zəncirində bir canlının yox olması mövcud qida əlaqələrinə necə təsir göstərir?

## Bölmənin xülasəsi




### QIDA ZƏNCİRİ

ibarətdir:



## İşıq və görmə




### Nə öyrənəcəyəm?

1. İşığın səthlərdən necə əks olunduğunu təsvir etməyi;
2. Cisimləri görmək üçün güzgülərdən necə istifadə edildiyini;
3. Güzgülərdən istifadə edərək periskop düzəltməyi;
4. İşığın müəyyən maddələrə daxil olduqda istiqamətinin necə dəyişdiyini izah etməyi;
5. Ağ işığın müxtəlif rənglərdən ibarət olduğunu izah etməyi;
6. Göyqurşağının necə yarandığını izah etməyi.



## BİZ CISİMLƏRİ NECƏ GÖRÜRÜK?

Biz cisimləri, işığın gözümüzə daxil olması nəticəsində görürük. İşiq bir mənbədən çıxır və düz xətlərlə işiq şüaları kimi yayılır. İşiq şüalarının istiqamətini oxlarla göstəririk.



İşiq bir mənbədən çıxır və gözümüzə düşür.

Biz işiq mənbələrini qaranlıq otaqda da görə bilərik.



Günəşi və digər ulduzları təbii işiq mənbələri adlandırırıq. Lakin insanlar tərəfindən düzəldilən lampa və şam kimi işiq mənbələrinə süni işiq mənbələri deyirik.

İşiq mənbəyi olan cisimləri birbaşa görə bilirik. İşiq mənbəyi olmayan cisimləri isə işiq şüalarını onların səthinə düşüb qayıtdıqdan sonra gözümüzə daxil olduğu üçün görürük. İşığın səthlərə düşüb qayıtmamasına işığın əks olunması deyirik. Siz əksinizi güzgü və su kimi hamar səthlərdə dəfələrlə müşahidə etmişiniz. Bunun səbəbi güzgü və ya su kimi hamar səthlərin işığı əks etdirməsidir.

Aşağıdakı şəkillərdəki işiq şüasının yolunu izləyin.




İşiq mənbəyindən gələn şüalar kitabından əks olunur və Nigarın gözünə düşür. Buna görə de Nigar kitabı görə bilir.



Leyla güzgündə öz əksini görür. Bunun necə baş verdiyini izah edə bilərsinizmi?

## İşiq hər cisimdən keçə bilərmə?

Gündəlik həyatda bəzi cisimlərin işığı keçirdiyini, bəzilərinin qismən keçirdiyini, digərlərinin isə keçirmədiyini müşahidə edirik. Biz cisimləri şəffaf, yarımsəffaf və qeyri-şəffaf kimi üç qrupa ayıırıq. Aşağıdakı boşluqlara uyğun gələn anlayışları müəyyən edə bilərsinizmi?



Düşün, müzakirə et, paylaş



Sizcə, "Ay işığı" ifadəsi doğrudurmu?

Bir cisim işığı keçirmirsə, ona qeyri-şəffaf cisim deyilir. Qeyri-şəffaf cisimlərin üzərinə işiq düşdükdə onların kölgəsi meydana gəlir.



### Fəaliyyət 1

### Maraqlı kölgələr

**Məqsəd.** Kögənin yaranmasını müşahidə etmək


**Ləvazimat.** İşiq mənbəyi, divar səthi

#### Təlimat.

**Addım 1.** Əlinizi işığa tutaraq divarda şəkildəki kölgələri əmələ gətirməyə çalışın.

**Addım 2.** Bunlardan əlavə özünüz fərqli bir kölgə daha əmələ gətirin və sinifdə dostlarınızla paylaşın.

**Nəticə çıxarın.** Əllərinizin və işığın hansı xüsusiyyəti kölgənin yaranmasına səbəb oldu?



İşığın səthlərdən əks olunduğunu öyrəndik. Sizcə, işiq hər səthdən eyni şəkildə əks olunurmu? Gəlin bunu növbəti fəaliyyətdə araşdırıq!




## Fəaliyyət 2

### Bütün səthlər işığı eyni şəkildə əks etdirirmi?

**Məqsəd.** Fərqli səthlərin işığı nə qədər yaxşı əks etdirdiyini araşdırmaq

**Ləvazimat.** İşiq mənbəyi, alüminium folqa, güzgü, hamar və əzilmiş kağız vərəqləri, ağ və qara rəngli kağız parçaları, taxta parçası, şüşə

**Təlimat.**



**Addım 1.** Bir işiq mənbəyi seçin (fənər, Günəş və ya lampa).

**Addım 2.** İstifadə edəcəyiniz cisimlərin səthinə baxın. Hansı səthin işığı daha yaxşı əks etdirəcəyini təxmin edin.

**Addım 3.** Səthləri işiq şüasının qarşısına tutun.

**Addım 4.** Səthləri işığı əksetdirmə dərəcəsinə görə azdan çoxa doğru sıralayın.

**Nəticə çıxarın.** Müşahidəniz ikinci addımdakı təxmininizi təsdiq etdimi?



Bəzi səthlərin işığı yaxşı əks etdirmədiyini müşahidə etdiniz. Bunun səbəbi odur ki, həmin səthlər işığın böyük hissəsini udur, çox az hissəsini əks etdirir.



## Biliklərin yoxlanılması

1. Hansı səthlər işığı daha yaxşı əks etdirir?
2. Hansı səthlər işığı daha yaxşı udur?
3. Güzgüdə əksinizi necə gördükünüzü sxem çəkərək izah edin.
4. Yarımşəffaf və qeyri-şəffaf maddələrin fərqi nədir? Bu maddələrin hər birinə bir misal göstərin.
5. Nə üçün işiq mənbəyi olmadıqda bir-birimizi görə bilmirik?
6. Təbii işiq mənbələri ilə süni işiq mənbələri arasındaki fərq nədir?



## İŞIQ HANSI İSTİQAMƏTDƏ ƏKS OLUNUR?

İşiq güzgü kimi hamar səthə düşdükdə əks olunaraq yayılma istiqamətini dəyişir. Güzgülər işığı yaxşı əks etdirdiyinə görə onlardan bir çox məqsədlərlə istifadə olunur.

Aşağıdakı şəkillərdə güzgülərdən hansı məqsədlə istifadə olunduğunu birlikdə müzakirə edək.



Mağazada təhlükəsizlik güzgüsü



Avtomobil güzgüsü



Yol döngəsindəki təhlükəsizlik güzgüsü



Stomatoloji güzgü



### Fəaliyyət 3

### Kürəyində nə yazılıb?

**Məqsəd.** İşığın güzgülərdən əks olunmasını müşahidə etmək

**Ləvazimat.** Yapışqanlı qeyd vərəqi, qələm və iki ədəd kiçik güzgü

**Təlimat.**

**Addım 1.** Qeyd vərəqinə sadə bir şəkil çəkin. (Sinif yoldaşınız bu şəkli görməməlidir).

**Addım 2.** Qeyd vərəqini sinif yoldaşınızın kürəyinə yapışdırın.

**Addım 3.** Sinif yoldaşından güzgülərdən istifadə etməklə vərəqdə nə gördüğünü soruşun.

**Nəticə çıxarın.**

1. Qeyd vərəqindəki şəkli görmək üçün sinif yoldaşınız güzgülərdən necə istifadə etdi?
2. Sinif yoldaşınızın çəkdiyiniz şəkli görməsinə imkan verən işiq şüalarının istiqamətini müzakirə edin. İşiq şüalarının istiqamətini göstərən sadə bir sxem çəkin.
3. Qeyd vərəqinə şəkil çəkmək əvəzinə, söz yazaraq fəaliyyəti təkrar edin. Hər hansı fərq müşahidə etdinizmi?





### Düşün, müzakirə et, paylaş

Avtomobil sürərkən həmişə yola diqqət etməliyik. Sizcə, avtomobil sürən ana arxa oturacaqdakı övladını başını arxaya çevirmədən necə görə bilər?

İşığın güzgü kimi hamar səthlərdən yaxşı əks olunduğunu öyrəndik. Bəs işiq istiqamətini necə dəyişir? Burada hər hansı bir qayda varmı? Gəlin, bunu növbəti fəaliyyəti yerinə yetirərək müəyyən etməyə çalışaq!



#### Fəaliyyət 4

#### İşiq istiqamətini necə dəyişir?

**Məqsəd.** İşığın əksolunma istiqamətinin necə dəyişdiyinin araştırılması.

**Ləvazimat.** Fənər, güzgü.

**Təlimat.**

**Addım 1.** Fənəri yandırın və güzgüyü tərəf tutun. Divara düşən işığa diqqət edin.


**Addım 2.** Güzgünü tərpətmədən fənərin yerini sağa və sola dəyişdirin. Bu zaman işığın divardakı əksinin necə dəyişdiyini müşahidə edin.

**Nəticə çıxarın.** İşığın güzgündən əks olunması zamanı hansı qaydanı müşahidə etdiniz?



## BÖLMƏ 8

İşığın güzgülərdən əks olunmasını topun sərt bir səthdən sıçramasına oxşada bilərik. Birinci şəkildə Nicat topu aşağı istiqamətdə hamar bir yerə atarsa, top yerə dəydikdən sonra eyni yolla yuxarı qayıdır.



İşığın düşmə bucağı  
ilə qayıtma bucaqları  
bərabərdir.

İkinci şəkildə isə Nicat topu müəyyən bucaq altında yerə atır və top yerə dəydikdən sonra eyni bucaq altında Nicatdan uzaqlaşır. İşığın əks olunmasının da topun qayıtması kimi simmetrik olduğunu görə bilərik. İşığın düşmə və qayıtma bucaqları düşmə nöqtəsində səthdən qaldırılan perpendikulyara nəzərən ölçülür. İşığın qayıtma bucağı hər zaman düşmə bucağına bərabərdir. İşığın bu xüsusiyyətindən istifadə edərək müxtəlif faydalı cihazlar düzəltmək olar.

Belə cihazlardan biri periskopdur. Periskop gizlənərək ətrafi görməyimizə imkan verən cihazdır. Məsələn, okean və dənizlərdə üzən gəmiləri sualtı qayıqlardan müşahidə etmək üçün periskopdan istifadə olunur.



Düşün, müzakirə et, paylaş



Sizcə, periskop necə işləyir? Periskopdan başqa harada istifadə etmək olar?



## Fəaliyyət 5

### Öz periskopunuza düzəldin!

**Məqsəd.** İşığın əks olunmasından gündəlik həyatda istifadə etmək

**Ləvazimat.** Süd və ya meyvə şirəsi qutusu, kiçik ölçülü (təxminən 4 sm x 6 sm) iki ədəd güzgү, yapışqan lent, qayçı, transportir

**Təlimat.**

**Addım 1.** Şəkildəki kimi qutunun əks üzlərində biri yuxarıda digəri isə aşağıda olmaqla bərabər ölçülü (4 sm x 4 sm) iki hissə kəsin (C və D).

**Addım 2.** Qutunun yan tərəfini şəkildəki kimi kəsərək açın.

**Addım 3.** Güzgüləri kəsilmiş hissələrin qarşısına 45 dərəcə bucaq altında yerləşdirib, yapışqan lentlə bərkidin (A və B).

**Addım 4.** Qutunun aşağı hissəsindən baxaraq güzgündə uzaqdakı bir cismin aydın görüntüsünü əldə etdiyinizdən əmin olun.


**Addım 5.** Güzgüləri və qutunun yan tərəfini yapışqan lentlə bərkidin. Periskopunuz hazırdır!

**Nəticə çıxarın.**

İşığın hansı xüsusiyyətindən periskop düzəltməkdə istifadə etdiniz?

Nə üçün iki güzgündən istifadə etdiniz?

Periskopdan keçərək gözümüzə düşən işiq şüası neçə dəfə əks olunur?





### Biliklərin yoxlanılması

1. Aşağıdakı cisimləri işığı əks etdirmə dərəcəsinə görə sıralayın.



təmiz su



güzgü



taxta




bulanıq su

2. Sağdakı sxemə baxın.

Hansı oxlar güzgündən işığın əks olunmasını düzgün göstərir?

- a) A və B
- b) A və C
- c) B və D
- d) A və D



3. Diş həkimi Azərin dişlərini müayinə edir.

- a) İşiq mənbəyini müəyyən edin.
- b) İşiq mənbəyi həkimə işini yerinə yetirməkdə necə kömək edir?
- c) Diş həkimləri bəzən güzgündən istifadə edirlər. Güzgü diş həkiminin işini necə asanlaşdırır?
- d) Həkimin güzgündən istifadə etməklə dişi necə gördüğünü göstərmək üçün işiq şüasının yolunu müəyyən edin.




4. Sxemlərdə güzgүyə düşən və ya güzgүdən qayıdan işiq şüaları göstərilib. Sxemləri dəftərinizə çəkib çatışmayan şüaları sxemə əlavə edin.

Əlavə etdiyiniz şüaların mənbədən gəldiğini və ya əks olunduğunu müəyyənləşdirin.


1




2



3



4



### Bilirsinizmi?


Kainatda işıqdan daha sürətli heç nə yoxdur. İşiq havada bir saniyədə təqribən 300 000 kilometr yol qət edir. Bu, o deməkdir ki, bir saniyədə işiq Yer kürəsinin ətrafında yeddi dəfə tam dövr edə bilər.

Buna baxmayaraq, Günəşdən gələn işiq Yer kürəsinə təxminən səkkiz dəqiqəyə çatır. Bu məlumat Günəşin bizdən nə qədər uzaqda olduğunu göstərir.



## İŞIQ ŞÜASI DİGƏR MÜHİTƏ KEÇƏNDƏ NƏ BAŞ VERİR?

Yəqin ki, səmada yaranan maraqlı göyqurşağı mənzərəsini dəfələrlə müşahidə etmisiniz. Göyqurşağı adətən nə zaman müşahidə olunur? Sizcə, o necə yaranır?



Şəkildəki köpüklərə diqqət yetirin. Köpüklərdəki rənglər necə yaranıb?



Aşağıdakı fəaliyyətləri yerinə yetirərək bu suallara qismən cavab tapa bilərik!

### Fəaliyyət 6

### Nyuton çarxının hazırlanması

**Məqsəd.** Müxtəlif rənglərin “qarışmasının” nəticəsini müşahidə etmək

**Ləvazimat.** Ağ kağız, rəngli karandaşlar, qayçı  
**Təlimat.**

**Addım 1.** Ağ kağıza 8 sm radiuslu dairə çəkin.

**Addım 2.** Dairəni yeddi bərabər hissəyə bölün və onları ardıcılıqla qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərdən biri ilə rəngləyin.

**Addım 3.** Dairəni kəsib çıxarıraq rəngli çarx düzəldin.

**Addım 4.** Çarxin ortasına karandaş keçirin. O, çarxin dəstəyi rolunu oynayacaq.

**Addım 5.** Çarxin dəstəyini sürətlə fırladın.

**Nəticə çıxarın.** Çarx fırlanarkən rənglərdə hansı dəyişiklik müşahidə etdiniz?



### Fəaliyyət 7

### Rəngləri qarışdırıraq!

**Məqsəd.** Müxtəlif rəngli işıqlar “qarışdıqda” nə baş verdiyini müşahidə etmək

**Ləvazimat.** Yaşıl, göy və qırmızı sellofan, üç ədəd fənər  
**Təlimat.**

**Addım 1.** Hər bir sellofanı bir fənərin üstünə keçirin və onu ağ divara tərəf yönəldib yandırın.

**Addım 2.** Yaşıl işığı qırmızı işığın üzərinə gətirin. Nə görürsünüz?

**Addım 3.** İkinci addımı digər işıqlarla da təkrarlayın. Nə müşahidə etdiniz?

**Addım 4.** Hər üç işığı üst-üstə gətirdiyiniz zaman nə müşahidə olunacağını təxmin edin.

Yoxlayın!

**Nəticə çıxarın:** Ağ işiq haqqında nə deyə bilərsiniz?



## Düşün, müzakirə et, paylaş

Yuxarıdakı fəaliyyətlər nəticəsində, aq işığın əslində müxtəlif rənglərdən ibarət olduğunu müşahidə etdiniz. Sizcə, aq işığı tərkibindəki rənglərə ayırmaq olarmı?

### İşığın sınması

Göyqurşağının necə yarandığını tam izah edə bilmək üçün biz işığın başqa bir maraqlı xüsusiyyətini də öyrənməliyik.



Hovuzda və ya dənizdə çimərkən suda qalan ayaqlarınıza heç baxmısınızmı?

Yəqin ki, əllərinizin və ayaqlarınızın suda və sudan kənarda fərqli görünüşünü müşahidə etmisiniz. Bunun səbəbinin nə olduğu haqqında düşünmüsünüz? Bu sualın da cavabını təcrübə aparmaqla tapmağa çalışaq!



### Fəaliyyət 8

### Gəlin karandaşı əyək!

**Məqsəd.** İşığın sınması nəticəsində karandaşın şəklinin necə dəyişdiyini müşahidə etmək

**Ləvazimat.** Stəkan, karandaş və su

**Təlimat.**



**Addım 1.** Karandaşı boş bir stəkana qoyub yuxarıdan və yan tərəfdən müşahidə edin.

**Addım 2.** Stəkana su doldurub karandaşı bir daha yuxarıdan və yan tərəfdən müşahidə edin.

**Nəticə çıxarın.** Boş və su ilə dolu stəkanlardakı karandaşın görünüşləri arasında hansı fərqi müşahidə etdiniz? Bu fərqi nə ilə izah edə bilərsiniz?


## BÖLMƏ 8

Biz işığın şeffaf maddələrin daxilində yayıla bildiyini öyrəndik. İşığın yayıldığı maddələrə mühit deyilir. İşiq müxtəlif mühitlərdə müxtəlif sürətlə hərəkət edir. Bu hal avtomobilin hamar asfalt yoldan palçıqlı yola keçməsinə bənzəyir. Belə ki, avtomobil hamar yoldan palçıqlı yola daxil olduqda onun sürəti azalır. Avtomobil palçıqlı yola bucaq altında girdikdə isə onun istiqaməti də dəyişir. Bunun səbəbi avtomobilin təkərlərindən birinin palçıqlı yola digərindən əvvəl girməsi və yavaşlaşmasıdır.




İşiq da bir mühitdən başqa mühitə müəyyən bucaq altında keçəndə sürəti dəyişdiyi üçün istiqamətini dəyişir. Bu hadisəyə işığın sınması deyilir. İşığın sınmاسının səbəbi müxtəlif mühitlərdə onun sürətinin fərqli olmasıdır.

Şüalar cismin havadakı hissəsindən birbaşa, sudakı hissəsindən isə sudan havaya keçərkən sınaraq gəldiyi üçün cisimləri olduqlarından fərqli görürük.




İşiq havadan şüşəyə daxil olan zaman istiqamətini dəyişir. Şuşə daxilində düz xətt boyunca yayılan işiq, şüşədən havaya keçərkən istiqamətini bir daha dəyişir.



İşığın sudan havaya keçərkən sınaması

Karandaşı su ilə dolu stekana qoymaqda onun iki hissəyə ayrılmış kimi görünməsinin səbəbi işığın sınamasıdır. Karandaşın sudakı hissəsindən gələn şüalar sudan havaya keçərkən sindiği üçün o hissəni olduğu yerdə fərqli yerdə görürük. Oxşar olaraq, sudakı balıqları da işığın sınaması nəticəsində əslində olduqları yerdə fərqli yerdə görürük.






### Bilirsinizmi?




İsti günlərdə Yer səthinə yaxın olan hava kütləsi səthdən yuxarıda olan hava ilə müqayisədə daha çox qızır. Bu zaman temperaturları fərqli olan hava təbəqələri yaranır və işığın sınması baş verir. Nəticədə yollarda bulanıq görüntülər yaranır. Bu hadisə nəticəsində səhrada səyahət edən insanlara elə gəlir ki, sanki bir az irəlidə su var. İşığın sınmاسının səbəb olduğu bu göz aldanmasına ilğim deyilir.

### Göyqurşağı necə yaranır?

İşığın sınmاسının göyqurşağının yaranması ilə hansı əlaqəsi var? Maraqlıdır ki, müxtəlif rənglər fərqli bucaq altında sıñır və bunu ilk dəfə Günəşin ağ işığını prizmadan keçirən İsaak Nyuton göstərmişdir. Gəlin, Nyutonun bu təcrübəsinə yaxından baxaq.



Prizma şüşədən hazırlanır. Şuşə ətrafdakı havadan fərqli mühitdir. Ağ işığ havadan şüşəyə keçərkən tərkibindəki hər bir rəng şüası fərqli bucaq altında sıñır və şüşə daxilində ayrı-ayrılıqda yayılır. Beləliklə, biz ağ işığın prizma tərəfindən göyqurşağının rənglərinə ayrıldığını görürük.



Göyqurşağıının yaranma prosesi

Yağış damcıları sudan əmələ gələn kiçik prizma kimidir. Günəşdən gələn işiq şüası havadan su damcısına keçərkən sınır və aq işiq tərkibindəki rənglərə ayrıılır. Prizmadan fərqli olaraq işiq damcının daxili səthindən eks olunur. Eks olunan şüalar damcıdan havaya keçərkən bir daha sınır. Beləliklə, aq işığın tərkibindəki rənglərə ayrıılması nəticəsində göyqurşağı yaranır.




### Bilirsinizmi?



İsaak Nyuton (1643–1727) tarixdəki ən böyük alimlərdən biridir. Onun işiq, hərəkət və qüvvə haqqında fikirləri fizika elminin inkişafına ciddi təkan vermişdir. O, aq işığın fərqli rənglərdən ibarət olduğunu nümayiş etdirməklə yanaşı, güzgülərdən və işığın eks olunması qaydasından istifadə edərək reflektor düzəltmişdir.




### Biliklərin yoxlanılması



Azər gölməçəyə baxır və balıq görür.

1. Azər balığı olduğu yerdə, yoxsa olduğundan fərqli yerdə görür? Şəkildəki balıqları “həqiqi” və “xəyalı” olaraq adlandırın. Cavabınızı izah edin.
2. 50-ci səhifədəki sabun qabarcıqlarında rənglərin əmələ gəlməsini necə izah edə bilərsiniz?
3. Ağ işıq hansı rənglərdən ibarətdir?
4. Ağ işığın prizmadan rənglərə ayrılması ilə su damcısından rənglərə ayrılması arasında hansı fərq var?

## Bölmənin xülasəsi



## Təbii fəlakətlər




### Nə öyrənəcəyəm?

1. Yerin daxili təbəqələrini sadalamağı;
2. Zəlzələnin yaranmasını izah etməyi;
3. Zəlzələnin ətraf mühitə mənfi təsirlərini sadalamağı;
4. Vulkanın yaranmasını izah etməyi;
5. Vulkanın fəallığına və tərkibinə görə növlərini müəyyənləşdirməyi;
6. Vulkanın ətraf mühitə təsirlərini sadalamağı;
7. Sel və quraqlığın yaranmasını izah etməyi;
8. Sel və quraqlığın ətraf mühitə təsirlərini sadalamağı;
9. Təbii fəlakətlər zamanı görülən təhlükəsizlik tədbirlərini sadalamağı.




## YERİN DAXİLİ TƏBƏQƏLƏRİ HANSILARDIR?

Yer kürəsinin daxili quruluşu müxtəlif təbəqələrdən təşkil olunmuşdur. Yerin 3 əsas daxili təbəqəsi mövcuddur: yer qabığı, mantiya və nüvə. Hər bir təbəqənin fərqli xüsusiyyətləri vardır. Məsələn: təbəqənin temperaturu, tərkibi, maddələrin axıcılığı və s. Yerin daxilinə doğru getdikcə bu təbəqələrin qalınlığı daha da artır.




Yerin daxili təbəqələri

- Yer qabığı
- Mantiya
- Xarici nüvə
- Daxili nüvə




Yerin daxili təbəqələrini şəkildəki şokoladın quruluşuna bənzədə bilərik.

Yer qabığı və mantianın üst hissəsi birləşərək litosfer tavalarını əmələ gətirmişdir. Bu litosfer tavalarının hər biri fərqli istiqamətlərdə hərəkət edir.



Litosfer tavaları



### Bilirsinizmi?

Müasir dövrədə Yer səthindəki dəyişiklikləri, həmçinin litosfer tavalarının hərəkətini peyk vasitəsilə müşahidə etmək mümkündür.



## BÖLMƏ 9

Hərəkətdə olan bəzi tavalar ya bir-biri ilə toqquşur, ya bir-birindən uzaqlaşır, ya da yanaşı sürüşür. Litosfer tavalarının üç fərqli hərəkəti mövcuddur.

### Litosfer tavaların hərəkəti



### Fəaliyyət 1

### Litosfer tavaları hərəkət etdikdə nə baş verir?

**Məqsəd.** Karton kağızı bir-birindən uzaqlaşdırmaq, bir-biri ilə toqquşdurmaq və bir-biri ilə yanaşı sürüşdurməklə nəyin baş verdiyini müşahidə etmək

**Ləvazimatlar.** Karton kağız (qalın), qayçı, stol, plastilin və bir neçə oyuncاق



#### Təlimat.

**Addım 1.** Kəsilmiş iki qalın karton kağız hissəsini stolun üzərində yerləşdirin. Plastilinlə hər iki karton kağızı birləşdirin. Oyuncaqları karton kağızın üzərinə düzün.

**Addım 2.** Hazırlanmış karton kağızları bir-biri ilə toqquşdurun, bir-birindən uzaqlaşdırın və ya bir-biri ilə yanaşı sürüşdürüün. Karton kağızın üzərində baş verən prosesi müşahidə edin.

#### Nəticə çıxarın.

Karton kağızda titreyişləri müşahidə edirsinizmi?

Karton kağız üzərindəki oyuncاقlar dağıldımı?

Tavaların hərəkəti nəticəsində baş verə biləcək hansı təbiət hadisələrini sadalaya bilərsiniz?



### Biliklərin yoxlanılması

1. Litosfer tavaları hansı formalarda hərəkət edir?
2. Yerin daxili təbəqələrinin hansı xüsusiyyətlərini sadalaya bilərsiniz?
3. Litosfer tavalarının təsvir edildiyi şəklə baxın. Materiklərin sərhədləri ilə litosfer tavalarının sərhədləri uyğunlaşır mı?
4. Yerin qalınlığı ən az olan daxili təbəqəsi hansıdır?



## ZƏLZƏLƏLƏR NECƏ BAŞ VERİR?

Yer səthinin müəyyən müddət ərzində titrəyərək tərpənməsi zəlzələ hadisəsidir. Litosfer tavalarının hərəkətləri nəticəsində yerin daxilində enerji formalaşır. Zəlzələ ocağında toplanan bu enerji seysmik dalğalarla Yer səthində yayılır. Yer səthində bu dalğaların ən güclü olduğu mərkəz episentrdir. Seysmik dalğalar çox güclü olduğu zaman Yer səthində böyük dağıntılar törədir.




### Düşün, müzakirə et, paylaş


1. Zəlzələ ocağı ilə episentr arasındaki fərqi izah edin.
2. Zəlzələnin baş verə biləcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündürmü? Fikirlərinizi izah edin.

## Zəlzələlərin qücü necə ölçülür?

Zəlzələlər Yer qabığında ani titrəyişlər yaratdığı üçün onu əvvəlcədən dəqiqliklə müəyyən etmək mümkün olmur. Lakin zəlzələlərin başvermə ehtimalı olan əraziləri əvvəlcədən müəyyənləşdirmək mümkündür. Zəlzələləri qeydə almaq üçün xüsusi cihazdan istifadə edilir.



## Seismograf




## Seysmogram

Seysmoqraf –  
seysmik dalgaların  
ölçülməsi üçün istifadə  
olunan xüsusi  
cihaz.



Seysmoqramda qeydə alınmış xətti dalğaların hündürlüyü zəlzələnin şiddətini göstərir. Yer səthinin müxtəlif hissələrində hər gün çoxlu sayıda zəlzələlər baş verir. Bəzi hallarda zəlzələlər elə zəif olur ki, onları ancaq xüsusi cihazlar vasitəsilə müəyyən etmək mümkün dır. Çox güclü zəlzələlər şəhərlər və digər yaşayış məntəqələrində dağınıklara səbəb olur. Zəlzələnin gücünü təyin etmək üçün Rixter cədvəlindən və ya şkalasından istifadə edilir.



Bilirsinizmi?

Dünyada en güçlü zəlzələ 1960-cı ilin may ayında Çili də baş verib və bu zəlzələnin gücü 9 bal olub. Valdiviya şəhərində dağııntılarının baş verməsi ilə sakinlər zərər çekmiş və səhərə külli miqdarda ziyan dəymisidir.

**Fəaliyyət 2****Biz zəlzələnin gücünü necə ölçə bilərik?**

**Məqsəd.** Zəlzələnin gücünü ölçməyə kömək edən cihazın hazırlanması

**Ləvazimatlar.** Karton qutu, kağız, ip, plastik stəkan, marker


**Təlimatlar.**

**Addım 1.** Karton qutunun hər iki alt tərəfində kəsiklər açın və kağız zolağını bu kəsiklərdən keçirin.

**Addım 2.** Qutunun üst hissəsində iki dəlik açın və iplərdən istifadə etməklə stəkanı qutuda asılı saxlayın. Stəkanın alt hissəsi ilə aşağıdakı kağız zolaq arasında məsafənin olmasına əmin olun.

**Addım 3.** Stəkanın alt hissəsindən dəlik açın. Markeri həmin dəlikdən keçirməklə kağız zolağa toxundurun.

**Addım 4.** Sınıf yoldaşlarınızdan kağız zolağı yavaş-yavaş sağ tərəfə çəkməyi xahiş edin. Stəkanı çəkisi yüngül olan maddələrlə doldurun.

**Nəticə çıxarın.**

1. Kağız üzərində xətt əmələ gəldimi? Xətt haqqında nə deyə bilərsiniz?
2. Daha sonra isə karton qutunu bərk silkələyin. Bir neçə saniyə fasilə verib qutunu ehmalca tərpədin. Xətdə hansı dəyişikliyi müşahidə edirsınız? Sizcə, bu niyə baş verdi?
3. Kağız zolağı karton qutudan çəkib çıxarın və diqqətlə nəzər yetirin. Xəttə əsasən, qutunun necə silkələnməsi haqqında məlumat verə bilərsiniz? Qutunun hansı zaman kəsiyində tərpənmədiyini deyə bilərsinizmi?

Siz seysmoqraf modeli hazırladınız!

## Zəlzələnin təsirləri

Zəlzələlər ətraf mühit və insanların həyatı üçün fəsadlara yol açır. Belə ki, binalar çökür, körpülər və yollar dağılırlar. Torpaq sürüşür, borular yararsız hala düşür, işıq və internet kabelləri zədələnir. Əhalinin sıx olduğu ərazilərdə zəlzələ insanların tələfatına və ciddi yaralanmasına səbəb olur.





Zəlzələdən əvvəl



Zəlzələdən sonra


Okeanda baş verən güclü zəlzələlər sunami ilə nəticələnir. Sunami zəlzələ baş verdikdə yaranan nəhəng su dalğasıdır. Bəzi hallarda dəniz və ya okean sularının quru səthinə daxil olmasına yol açır. Sunami baş verən ölkənin bütçəsinə külli miqdarda ziyan dəyir.



Litosfer tavalarının hərəkəti

Ölkəmizin ərazisi Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhədində yerləşmişdir. Məhz bu səbəbdən ölkəmizin bütün zonalarında seysmiklik müşahidə edilir. Məsələn, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ böyük dağınıklara və insan itkilərinə səbəb olmuşdur. Güclü zəlzələ uçqun törədərək Ağsu çayının qarşısını kəşmişdir. Bunun nəticəsində Göygöl əmələ gəlmişdir. 1902-ci ilin yanvar ayında baş vermiş təbii fəlakət zamanı isə Şamaxı şəhərinin böyük bir hissəsi dağılmış və tarixi abidələrimizin müəyyən hissəsi məhv olmuşdur.

Zəlzələnin baş verdiyi anda təhlükəsizlik tədbirlərinə riayət etsək özümüzü təhlükədən qismən də olsa, qorumaş olarıq. Bunun üçün sadalanan tədbirləri yerinə yetirmək vacibdir.



Pəncərələrdən uzaqlaşın. Liftlərdən istifadə etməyin.  
Qapının girişində dayanmayın.

Masanın altında daha təhlükəsizsiniz.  
Baş və boynunuza əllərinizlə qoruyun.  
Təmkinli olmağa çalışın.



Evi tərk etməyin



### Düşün, müzakirə et, paylaş



- Şəkildəki dağıntıları haqqında nə deyə bilərsiniz?
- Zəlzələlərdən sonra insanlar hansı problemlərlə qarşılaşırlar?
- Zəlzələlər ölkələrin iqtisadiyyatına necə təsir edir?



### Biliklərin yoxlanılması

- Zəlzələlər necə yaranır?
- Zəlzələni qeydə alan cihazın iş prinsipi necədir?
- Azərbaycanın hansı rayonlarında güclü zəlzələ baş vermişdir?
- Ölkəmizdə zəlzələlərin başvermə səbəbi nədir?

## VULKANLAR NECƏ YARANIR?


Vulkanizm Yerin mantiya qatındaki maddələrin yüksək temperatur və təzyiqlə Yer səthinə çıxması prosesidir. Püskürmə zamanı bu maddələr vulkan boğazı vasitəsilə yer səthinə çıxır. Ərimiş maddələr Yerin daxilində hərəkət edərsə, maqma, Yerin xaricində hərəkət edərsə, lava adlanır. Həm vulkanizm proseslərinin, həm də zəlzələlərin baş verdiyi ərazilər, əsasən, litosfer tavalarının sərhədlərində yerləşir.

Zəlzələdən fərqli olaraq vulkanın püskürməsini əvvəlcədən proqnoz vermək mümkündür. Məsələn, yerin titrəyişlərinin artması, vulkandan tüstü ayrılması, kosmik müşahidələrin nəticəsi.



İtaliyadakı Etna vulkanı

Vulkan püskürməsi





## Fəaliyyət 3

## Vulkan püskürməsi necə baş verir?

**Məqsəd.** Vulkan püskürməsinə və magmanın axmasına aid təcrübəni müşahidə etmək



Su

Üzüm  
sirkəsiquru  
gil

soda

qırmızı  
qida  
boyasıqab yuyucu  
maye

**Ləvazimatlar.** Quru gil , 400 ml sirkə, 200 ml su, qabyuyucu maye, bir xörək qaşığı həcmində yemək sodası, boş 2 litrlik soda butulkası, qırmızı qida boyası və sini.


## Təlimatlar.



**Addım 1.** Gildən ortasında dəlik olan vulkan modeli qurun və siniyə qoyun.




**Addım 2.** Sirkəni, sodanı, qırmızı qida boyasını, suyu və qabyuyan mayeni vulkan modelinin içinə tökün.



**Addım 3.** Alınan nəticəni müşahidə edin.

**Nəticə çıxarın.** Püskürmə zamanı nə baş verir?

## Vulkanların fəaliyyətinə görə növləri



Uzun illər əvvəl püskürən, lakin hazırda fəaliyyətini itirmiş vulkanlar.

Uzun müddət püskürməyən, amma gələcəkdə fəallışma ehtimalı olan vulkanlar.

Yaxın keçmişdə püskürən və hal-hazırda püskürmə fəallığı yüksək olan vulkanlar.

## Vulkanların tərkibinə görə növləri

Qaz və neftlə zəngin ərazilərdə palçıq vulkanlarının müşahidə edilməsi ehtimalı yüksəkdir. Maqma vulkanlarından fərqli olaraq palçıq vulkanların ocağı yer səthinə daha yaxın yerləşir.

Azərbaycanda palçıq vulkanları Abşeron yarımadasında, Qobustanın dağlıq, Xəzər dənizi və onun sahil ərazilərində rast gəlinir.



Maqma vulkanı



Palçıq vulkanı



### Bilirsinizmi?

Dünyadakı palçıq vulkanlarının təxminən üçdə biri Azərbaycanın payına düşür. Azərbaycanda təxminən 300-dən artıq palçıq vulkanı mövcuddur. Bu vulkanlardan ən hündürü Qobustanda yerləşən Torağay (402 m) palçıq vulkanıdır.

## Vulkan püskürmələrinin təsirləri nələrdir?



### Mənfi təsirləri

Vulkan püskürmələri bir çox fəlakətlərə yol açır. Yaşayış yerləri və meşələr lavanın axması nəticəsində məhv olur və atmosferə külli miqdarda zəhərli qazlar daxil olur. Evlər, yollar, körpülər və nəqliyyat vasitələri vulkan püskürmələrindən sonra ciddi şəkildə zərər görür.

### Müsbət təsirləri

Vulkanların püskürdüyü bəzi ərazilərdə fəvvarələr şəklində Yer səthinə çıxan qaynar su buxarından ibarət qeyzərlərə rast gəlinir. Qeyzərlər bəzi ölkələrdə yaşayış məntəqələri üçün enerji mənbəyi olaraq istifadə edilir.



Vulkan püskürmələri sayəsində səthə çıxan kül və qidalı maddələr nəticəsində torpağın münbətiyi artır. Vulkan qalıqlarından əldə edilən bəzi minerallardan tikinti materialları kimi də istifadə edilir.



### Düşün, müzakirə et, paylaş



1. Nə üçün kənd sakinləri vulkan yaxınlığında məskunlaşmağa üstünlük verirlər?
2. Vulkanların baş verəcəyi haqqında əvvəlcədən proqnoz vermək mümkündürmü? Necə?
3. Püskürmə zamanı vulkanın mənfi təsirlərindən necə qorunmaq olar?

## Vulkan püskürməsi zamanı necə qorunmalıyıq?

Vulkan püskürmələrinin insanlara ciddi mənfi təsirləri ola bilər. Bu təsirlərdən qorunmaq üçün müyəyən tədbirlər həyata keçirməliyik. Məsələn, vulkan zonasından uzaqlaşmalı, açıq məkanlara çıxmamalı, qoruyucu eynək və maskalardan istifadə etməklə küllərin təsirindən qorunmalıyıq. Müvafiq dövlət qurumlarının icazə verəcəyi müddətə qədər qapalı məkanlarda qalmalıyıq.



Küllərin içəri girməsinə mane olmaq üçün qapı və pəncərələri bağlamaq, kondisioneri sondurmək lazımdır.



Radio və ya televizorda fəlakətlə bağlı xəbərlərə qulaq asmalıyıq. Xəbərdarlıq edildikdə təxliyə planına müvafiq hərəkət etməliyik.



### Bilirsinizmi?

Vulkan külü püskürmə zamanı ətrafa yayılan toz, mineral və şüşə hissəciklərinin qarışığıdır. Bu hissəciklər çox kiçik olur. Onların diametri 2 mm-dən də azdır.



### Biliklərin yoxlanılması

1. Vulkanlara dünyadan hansı ərazilərdə daha çox rast gəlinir?
2. Püskürmədən sonra atmosferə hansı maddələr daxil olur?
3. Maqma və palçıq vulkanları bir-birindən necə fərqlənir?
4. Aşağıdakı fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin:
  - a) Püskürməsi ehtimal olunan vulkanlara sönmüş vulkan deyilir.
  - b) Vulkan püskürülən lava və kül nəticəsində formalasın dağ və ya təpədir.
  - c) Qeyzer yerin daxili qatlarından yer səthinə fəvvərə şəkilli çıxan isti bulaqdır.
  - d) Püskürmə ehtimalı olmayan vulkanlara yatmış vulkanlar deyilir.



## SEL VƏ DAŞQINLAR NECƏ BAŞ VERİR?

Sel və daşqınlar səth su axınlarının səviyyəsinin artması nəticəsində quru səthinin su altında qalmasıdır. Selin əsas səbəbləri çaylarda suyun səviyyəsinin artması, su bəndlərinin dağıılması, qarın əriməsi və ya yağışlarının miqdarının kəskin artmasıdır.



Asfaltlanmış ərazilərin çoxluğu



Yağışlarının miqdarının kəskin artması



Çaydakı suyun səviyyəsinin artması



Su anbarı bəndinin dağıılması



Yağış suyunun hopmasına kömək  
edən bitki örtüyünün azlığı



### Düşün, müzakirə et, paylaş

1. Selin yaranma səbəblərindən hansılar təbiət hadisələri nəticəsində baş verir?
2. Hansı səbəblər insanların fəaliyyətləri ilə əlaqəlidir?
3. Bitki örtüyünün az olması selin yaranması ilə necə əlaqəlidir?
4. Magistral yolların salınması və binaların tikilməsi ilə şəhərsalmanın artması selin yaranmasına necə təsir edir?

## Sel fəlakətinin mənfi və müsbət təsirləri



### Fəaliyyət 4

#### Sel hadisəsi ətraf mühitə necə təsir göstərir?



##### Məqsəd.

Yağıntıların sellərin baş verməsindəki rolunu və sellərin ətraf mühitə təsirlərini müşahidə etmək  
Şəffaf qab, torpaq, gil, qum, rəngli kağızlar,  
qayçı, müxtəlif oyuncاقlar

##### Ləvazimatlar. Təlimatlar.

##### Addım 1.

Şəffaf qabın içində torpaq, gil və ya qumdan istifadə etməklə torpaq sahəsi yaradın. Kağızlardan evciklər düzəldərək “çay” boyunca yerləşdirin. Müxtəlif oyuncاقları çayın aşağı hissəsinə düzün.

##### Addım 2.

Böyük miqdarda suyu qısa bir zamanda leysan yağışı kimi çayın içində boşaldın.

**Nəticə çıxarın.** Yaranan sel kağızdan hazırlanan evlərə, oyuncاقlara və torpaq qatına necə təsir etdi?

### Sel və daşqın fəlakətinin mənfi təsirləri

Sel və daşqın ətraf mühitdə baş verən təbii bir prosesdir. Uzun zamandan bəri insanların sıx məskunlaşduğu ərazilər sel və daşqın sularının mənfi təsirlərinə, iqtisadi və sosial zərərlərə məruz qalır.



Binalar, yollar, körpülər, dəmiryolları dağılır, mədəni və tarixi abidələrə ziyan dəyir.



İnsanlar xəsarət alır və daşqın baş vermiş ərazidə bir müddət yaşayış mümkün olmur.



Ağaclar məhv olur, torpağın münbit üst qatı yuyulur.



Heyvanlar tələf olur, əkin sahələrindəki məhsullar məhv olur.

## Sel və daşqın fəlakətinin müsbət təsirləri

Düzgün planlaşdırma nəticəsində insanlar daşmış çayların ətrafındakı əraziləri əkib-becərmə sahəsi kimi səmərəli istifadə etməyə nail ola bilərlər. Su geri çəkildikdə həmin ərazilər çox suvarılmış olur ki, bu da müəyyən məhsulların inkişafı üçün əlverişli imkan yaradır.



Daşqın baş verən çayın ətrafındakı münbit ərazidə çəltik və s. məhsullar becərilir.



Daşqınlar zamanı çay yaxınlığında yerləşən gol çüxurlarına yiğilan sular balıqçılıq üçün əlverişlidir.



Daşqınlar əraziləri həm bitki, həm də heyvan həyatını qida baxımından təmin edən çöküntülərlə zənginləşdirir.



Sel fəlakəti zamanı suyun gətirdiyi daş-çinqıl çöküntüləri tikinti materialı kimi də istifadə edilir.

## BÖLMƏ 9

Daşqınların təsiri nəticəsində yaranan bataqlıqlara ölkəmizdə də rast gəlinir. Məsələn Kür-Araz ovalığında axan çayların sahillərində bu tip bataqlıqlar mövcuddur.



Mahmudçala bataqlığı



### Bilirsinizmi?

Qədim Misirdə insanlar ilk dəfə Nil çayı ətrafında sellərdən sonra münbüt torpaq sahələrinin becərilməsinə başlamışlar. Əkinçilik təcrübələri, əsasən, buğda və arpa kimi taxıl məhsullarını yetişdirməyə imkan verirdi. Daşqın ərazilərində əkin sahələrinə paralel bağlar da inkişaf etdirilmişdi.



### Düşün, müzakirə et, paylaş



1. Sellər bütün çaylarda baş verirmi?
2. Sel baş verən çaylarda daş və palçıq yişinlarının olmasının səbəbi nədir?
3. Sel və daşqınlardan necə qoruna bilərik?



### Biliklərin yoxlanılması

1. Sellərin başvermə səbəbləri hansılardır?
2. Sel və daşqınların nə kimi faydaları vardır?
3. Ölkəmizin hansı ərazilərində daşqın baş verən çaylar mövcuddur?
4. Sel və daşqınların ətraf mühitə vurduğu ziyanlardan bəhs edin.



## QURAQLIQ NECƏ BAŞ VERİR?

Siz “quraqlıq” sözünü eşitdikdə nə başa düşürsünüz? Bu sözün “quru”, “isti”, “tozlu” və “susuzluq” anlayışları ilə əlaqəsinə qura bilirsinizmi? Əgər belədirsə, sizin yanaşmanız doğrudur!

“Quraqlıq” dedikdə müəyyən ərazidə bir neçə ay və ya daha uzun zaman yağışlarının (yağış və ya qar) normadan çox aşağı olması başa düşülür. Belə ərazilərdə torpaqda çatlar əmələ gələ, çayların, göllərin, arxaların və digər mənbələrin suları azala və ya quruya bilər.



Quraqlıq ərazi

### Quraqlığın mənfi təsirləri nələrdir?

Quraqlıq müxtəlif yollarla yaşayışa təsir edir, çünki su canlıların fəaliyyəti baxımından çox vacib ehtiyatdır. Yədiyimiz qidaları yetişdirmək, təmizlik, içmək, hətta enerji istehsal etmək üçün suya ehtiyacımız var. Quraqlıq səbəbi ilə sadaladıqlarımız, ümumiyyətlə, canlılara mənfi təsir edir. Məsələn:



Uzun müddət davam edən quraqlıqlar nəticəsində içməli su ehtiyatının qırılığı insanların gündəlik həyatında çətinliklər törədir.

Quraqlıqlar meşə və kolluq ərazilərdə şiddetli yanğınlara səbəb olur.



#### Bilirsinizmi?



2019-cu ildə Avstraliyadakı yanğın əraziləri

2019-cu ildə baş verən yanğınlardan Avstraliyanın Kvinslend ərazisindən Şərqi Viktoriya ərazisinə qədər 1160 km məsafədə 180 000 km<sup>2</sup> ərazini əhatə etmişdir. Bu ərazinin təxminən 60 000 km<sup>2</sup>-i meşəlik sahəyə aid idi. Meşə yanğınları Avstraliyanın bitki örtüyünü və heyvanlar aləminə ciddi zərər vurmusdur.



Əkinçilikdə məhsullar susuzluqdan quruyaraq məhv olur. Bu da gələcəkdə qida çatışmazlığına səbəb ola bilər.



Yabanı bitkilər quruyur və çöl heyvanları susuzluqdan əziyyət çəkirlər.



### Düşün, müzakirə et, paylaş



- Quraqlığa qarşı hansı mübarizə yollarını sadalaya bilərsiniz?
- Quraqlığın yaranmasında insanların təsiri varmı? İzah edin.
- Ölkəmizdə quraqlıq baş verə bilərmı? Nə üçün?

### Təbii fəlakətlər baş verdikdə təhlükəsizliyimizi necə təmin etməliyik?

Təbii fəlakətlər insanların həyatı üçün təhlükəlidir. Bu fəlakətlərdən özümüzü qismən qorumaq üçün həm öncədən hazırlıqlı olmalı, həm də fəlakət zamanı müəyyən təlimatlara əməl etməliyik:



- Yardım çantasını yiğib hazırlamalı;
- Təlimatlara əsasən, təhlükəsiz yerlərdə gözləməli. Məsələn, sığınacaq və.s.;
- Evdə elektrik təchizatını dayandırmalı və elektrik avadanlıqlarını şəbəkədən ayırmalı;
- Hər bir fəlakətin mühafizə təlimatına uyğun hərəkət etməliyik.



### Biliklərin yoxlanılması

- Su qılığını “Qlobal istiləşmə” ilə necə əlaqələndirmək olar?
- Təbii fəlakətlərə qarşı hansı mübarizə tədbirlərini sadalaya bilərsiniz?

Bölmənin xülasəsi

# Təbii fəlakətlər



## Ətraf mühit və biz



### Nə öyrənəcəyəm?

1. Tükənən və tükənməyən təbii ehtiyatları sadalamağı;
2. Bəzi bərpa olunmayan təbii ehtiyatların yaranmasını izah etməyi;
3. İnsanların ətraf mühitə mənfi təsirini meşə misalında müəyyənləşdirməyi;
4. Ətraf mühitin müxtəlif çirkənmələrinin səbəblərini izah etməyi;
5. Ətraf mühitin qorunması yollarını sadalamağı.



## TƏBİİ EHTİYATLAR DEDİKDƏ NƏ BAŞA DÜŞÜRÜK ?

Təbii ehtiyatlar təbiətdə mövcud olan və müəyyən hissəsi insanlar tərəfindən istifadə edilən qaynaqlardır. Təbii ehtiyatlara meşə, hava, su, heyvanlar, torpaq, neft, Günəş enerjisi, külək enerjisi və s. kimi nümunələr göstərmək olar.

### Təbii ehtiyatlar




Biz təbii ehtiyatlardan gündəlik həyatımızda istifadə edirik. Hava ən vacib təbii ehtiyatlardandır. Nefəs aldığımız hava oksigen ilə zəngindir. Əgər oksigen olmazsa, əksər canlılar məhv olar. Biz eyni zamanda qida məhsullarımızı da təbiətdən əldə edirik. Demək olar ki, bütün qida məhsullarımız bitki və heyvandan alınır. Meyvə, tərəvəz, düyü və s. kimi qidalardır. Yumurta, süd, bal, ət və bir sıra məhsullar heyvanlardan əldə edilən qidalardır.



## Təbii ehtiyatların təsnifatlandırılması

Təbii ehtiyatları istifadəsinə görə iki qrupda təsnifatlandırıla bilər: tüketən və tüketməyən.




### Təbii ehtiyatlar necə yaranır?

Neft, daş kömür və təbii qaz fosil yanacaqları adlanır. İnsanlar məhsul istehsal etmək üçün fosil yanacağından geniş istifadə edirlər. Xam neftdən plastik materialların və yanacağın hazırlanmasında istifadə olunur. İstifadə etdiyimiz enerjinin təxminən 9/10 hissəsi fosil yanacaqlarının yandırılması nəticəsində istehsal olunur.



Biz fosil yanacaqlarına həm suyun dərinliklərində, həm də quruda rast gəlirik. Fossil yanacağının yaranması yerin dərinliyində uzun müddət baş verən prosesdir və Yer kürəsində qeyri-bərabər paylanmışdır.

### Fossil yanacağının yaranması



\*Milyonlarla il ərzində məhv olan bitki və heyvan qalıqları okean dibində yiğildi və zaman keçdikcə bu ölü organizmlərin üzərində qum və gil təbəqəsi yarandı.

Uzun bir müddətdən sonra qum və gil təbəqəsi artıqca çürümüş bitki və heyvan qalıqları yerin daha da dərin qatlarına yiğildi. Yüksek temperatur və yüksək təzyiq onların neft yanacağına çevrilməsinə səbəb oldu.

Hal-hazırda quyular qazmaqla həmin fossil yanacaqları çıxarırlıq.

### Düşün, müzakirə et, paylaş



Sizcə, nə üçün daş kömür tükənən, külək enerjisi isə tükənməyəndir? Müzakirə edin.



### Biliklərin yoxlanılması

1. Neft ehtiyatlarının həyatımızdakı əhəmiyyətini izah edin.
2. Fossil yanacağının yaranma prosesini izah edin.
3. Fossil yanacaqlara alternativ olan enerji mənbələrini sadalayın.



## İNSANLAR ƏTRAF MÜHİTƏ MƏNFI TƏSİR GOSTƏRİRİMİ?

Dünya əhalisi son iki əsrдə daha sürətlə artmağa başladı. Sizcə, bu artım təbii ehtiyatlara necə təsir edir?

Dünya əhalisinin müxtəlif illərdəki sayı



Dünya əhalisi artdıqca daha çox insan təbii ehtiyatlardan istifadə edir və nəticədə ehtiyatların daha tez tüketməsinə səbəb olur. Təbii ehtiyatların tüketməsi ciddi problemlərə yol açır bilər. İnsanların təbii ehtiyatlardan istifadə edərkən onları tüketməklə yanaşı, ətraf mühitə də mənfi təsir göstərirler. Bunu meşələrin qırılması misalında görmək mümkündür.

### Meşələrin qırılmasıının səbəbləri



Şəhər ərazisinin genişlənməsi və yaşayış binalarının tikilməsi



Əkinçilik üçün əlavə sahələrə ehtiyacın yaranması



Ağaclardan taxta və kağız məhsulların hazırlanması

### Meşələrin qırılmasıının nəticələri



Atmosferdə karbon qazının miqdarının artması



Bitki və heyvan sayının azalması



Torpaq sürüşmələrinin artması




Əsrlər boyu insanların həyat fəaliyyəti dəyişmişdir. 17-ci əsrə qədər əkinçilik insan fəaliyyəti kimi ön planda tutulurdu. Lakin 18-ci əsrə "sənaye inqilabı"ndan sonra böyük miqyasda məhsul istehsalına əsaslanan insan fəaliyyəti yarandı. Sənayeləşmə istehsalı artırıldığı üçün təbii ehtiyatların geniş istifadəsinə başlanıldı.



### Bilirsinizmi?

Sənaye inqilabı ilk dəfə Böyük Britaniyada baş vermişdir. Yeni icad edilən cihazların işləməsi üçün enerji mənbəyi kimi kömür ehtiyatından istifadə edilmişdir.



Artıq bir əsrden çoxdur ki, istifadə etdiyimiz nəqliyyat vəsiti tələrinin, fabrik və zavodların işləməsi və evlərimizin işıqlandırılması üçün lazım olan enerji, əsasən, fosil yanacağından əldə edilir. Enerji ehtiyacları arttıkça fosil yanacaqlarından istifadənin də artması ətraf mühitə ciddi təsir göstərir. Bu təsirlərdən ən təhlükəlisi ətraf mühitin dünya miqyasında çirkənməsidir.



### Düşün, müzakirə et, paylaş

1. Dünyada insanların sayı artmağa davam etdikcə təbii ehtiyatlara olan tələb necə tənzimlənəcək?
2. Ehtiyacların əldə edilməsi üçün daha çox fabrik və zavodların inşa edilməsinə ehtiyac varmı?
3. Fabrik və zavodlarda daha çox fosil yanacağına ehtiyac olacaqmı?



### Biliklərin yoxlanılması

1. Meşələr bərpa olunan ehtiyatlardır mı? Fikrinizi əsaslandırın.
2. İnsanların sənaye fəaliyyətləri bizim üçün dəyərli olan təbii ehtiyatlara necə təsir edir?



## ƏTRAF MÜHİT NECƏ CİRKLNİR?

Yer kürəsi çox sayıda canlı növlərinin evidir və onların hər biri qida, hava, su və digər ehtiyaclar üçün ətraf mühitdən asılıdır. Buna görə də ətraf mühitin qorunması canlıların həyatını davam etdirmələri üçün vacibdir. İnsanların istehsal fəaliyyətlərinin artırılması nəticəsində ətraf mühitə zərərli maddələr atılır. Nəticədə atmosferin, suyun və torpağın cirklnməsi baş verir.

### Atmosferin cirklnməsi

Hava cirklliliyi müasir dövrün ən ciddi ətraf mühit problemlərindən biridir. Bu problem həm insan fəaliyyətləri, həm də təbii amillər səbəbi ilə baş verir. İnsan amili ilə müqayisədə havanın cirklnməsində təbii amillərin təsiri azdır. Çünkü vulkan püskürmələri, meşə yanğınları, toz fırtınaları və s. kimi təbii amillərin təsiri müəyyən bir ərazidə və daha az sıxlıqla baş verir.



#### Fəaliyyət 1

#### Yanacaq yanarkən ətraf mühit necə cirklnir ?

**Məqsəd.** Yanacaq maddələrinin atmosferi cirkləndirməsini müşahidə etmək

**Ləvazimatlar.** Şüşə stəkan, kiçik şam, kibrıt



#### Təlimatlar.

**Addım 1.** Şamı şüşə stəkanın içiniə yerləşdirib yandırın.

**Addım 2.** Bir müddət sonra şamı söndürün.

#### Nəticə çıxarın.

1. Şüşənin üzərinə yiğilan qara təbəqə nədir?



2. Yanacaqdan istifadə havanın cirklnməsinə necə səbəb olur?

### Atmosfer cirklnməsinin səbəbləri



Sənaye müəssisələrinin fəaliyyəti



Məisət tullantılarının yandırılması



Nəqliyyat vasitələrinin hərəkəti

### Atmosfer cirklnməsinin nəticələri



Qlobal istiləşmənin artması



Tənəffüs yolları xəstəliklərinin çoxalması



Ərazilin zərərli qazlar və tüstü ilə cirklnməsi

## Suyun çirkənməsi

Yer kürəsinin ən vacib təbii ehtiyatlarından biri də sudur. Sudan əkinçilikdə, məişətdə və sənayedə geniş istifadə edilir. Dünyada zavod və fabriklərin sayının artması suyun çirkənməsini sürətləndirmiştir. Belə ki, fabrik və zavodlardan atılan tullantı sularının tərkibində ətraf mühitə və sağlamlığa mənfi təsir edən zərərli kimyəvi maddələr olur.



### Fəaliyyət 2

### Neftlə çirkənmiş suyu təmizləyə bilərikmi?

**Məqsəd.** Çirkənmiş suyun təmizlənməsinin çətinliyini müşahidə etmək

**Ləvazimatlar.** Plastik saxlama qabı, bitki yağı, qəhvə tozu, kiçik əşyalar (gəmi, çinqıl, penoplast parçası, süngər), qaşış

#### Təlimatlar.

**Addım 1.** Bitki yağını və qəhvə tozunu plastik qaba töküb qarışdırın.

**Addım 2.** Kiçik əşyaları (gəmi, çinqıl, penoplast parçası) qabdakı qarışığa batırın.

**Addım 3.** Süngərlə oyuncاقları qarışıldan təmizləməyə çalışın.

#### Nəticə çıxarıın.

Nəyi müşahidə etdiniz?

Əşyaları qarışıldan təmizləmək asandırımı?

Sizcə, neftlə çirkənmiş suyu asanlıqla təmizləmək olarmı?



İçməli su insanlar üçün əsas ehtiyaclardan biridir, lakin təbiətdə içməli su ehtiyatlarının çoxu əlcətan deyil. İçməli su ehtiyatlarının azlığı ondan daha səmərəli istifadə etməyimizi zəruri edir.

### Su çirkənməsinin səbəbləri



Çirkənmiş məişət sularının su hövzələrinə axıdılması



Sənayedə istifadə olunmuş suların su hövzələrinə axıdılması

### Su çirkənməsinin nəticələri



Suda yaşayan bitki və heyvan növlərinin məhv olması və qida zəncirinin pozulması




Su hövzələrinin kimyəvi tərkibinin dəyişməsi və içməli suyun yararsız hala düşməsi



## Düşün, müzakirə et, paylaş

Təbiətdə suyun dövranı



Su çirknlənməsi təbiətdə suyun dövranına necə təsir edir? Müzakirə edin.

## Torpaqların çirknlənməsi

Qədim dövrlərdən bəri torpaq insanların ehtiyac duyduğu ən əsas təbii ehtiyatlardan biridir. Belə ki, torpaq əkinçilik üçün ən vacib amildir. İnsanların torpaqlardan düzgün istifadə etməməsi onun çirknlənməsinə səbəb olmuşdur. Zərərli tullantıların yer səthində və yer altında toplanması nəticəsində torpaqların çirknlənməsi baş verir.



### Fəaliyyət 3

### Çirknlənmiş torpağın təmizlənməsi

**Məqsəd.** Tullantı materiallarının torpağı çirknləndirdiyini müşahidə etmək

**Ləvazimatlar.** Plastik qab, maye yağ, torpaq, qaşiq, kağız, duz  
**Təlimatlar.**

**Addım 1.** Torpağı bir plastik qaba tökərək doldurun.

**Addım 2.** Kiçik parçalara ayrılmış kağızı, iki qaşiq duzu və az miqdarda yağı qabdakı torpağa əlavə edərək qarışdırın.

**Addım 3.** Sonra qatlığınız maddələri qaşıqla torpaqdan bir-bir təmizləməyə çalışın.

**Nəticə çıxarın.**

Qarışdırıldıqdan sonra torpağın görünüşü haqqında nə deyə bilərsiniz?

Torpağın təmizlənməsi asandır mı? Tam təmizləmək mümkün mü?

Torpağı təmizləməyə nə qədər vaxt sərf etdiniz? İzah edin.



Torpağın çirknlənməsi, əsasən, insanların fəaliyyəti ilə bağlıdır. Məsələn, məişət və sənaye tullantıları uzun müddət torpaq səthində qalaraq onu istifadəyə yararsız hala getirir. Neftin düzgün çıxarılmaması nəticəsində sızmalar baş verərək torpağın üst münbit qatı çirknlənir. Əkinçilik fəaliyyəti zamanı torpaqlara həddindən artıq kimyəvi gübrələrin verilməsi də çirknlənməyə səbəb olur.

### Torpaq çirknlənməsinin səbəbləri



Əkinçilikdə sünü gübrələrin istifadəsi

### Torpaq çirknlənməsinin nəticələri



Torpaqda yaşayan canlıların zərər görməsi



Sənaye tullantılarının ətraf mühitə atılması



Torpağın üst münbit qatının məhv olması və təbii mənzərənin dəyişməsi



### Bilirsinizmi?

Torpağın üst qatı ən məhsuldar qatıdır. Təbii proseslər vasitəsilə torpaqdakı 2 sm-lik üst qatin əmələ gəlməsi üçün 500 ildən çox vaxt lazımdır. Lakin insan fəaliyyətləri nəticəsində müasir dövrə biz hər dəqiqə təxminən 30 futbol meydançasına bərabər münbit torpaq itiririk.



### Biliklərin yoxlanılması

- Atmosferi çirknləndirən səbəbləri sadalayın.
- Su hövzələrini çirknləndirən amilləri sadalayın.
- İnsanların hansı fəaliyyətləri torpağı çirknləndirir?



## BİZ ƏTRAF MÜHİTİ NECƏ QORUYA BİLƏRİK?

Ölkəmizdə sənaye üsulu ilə neft hasilatı XIX əsrə başlamışdır. Quruda və dənizdə neft hasilatı zamanı torpaqların və suyun neftlə çirkənməsi baş verir. Həmçinin su hövzələrinin tullantı suları ilə çirkəndirilməsi, atmosferə zərərli qazların buraxılması da ətraf mühitin çirkənməsinə təsir göstərir.



Quruda neft hasilatı ərazisi



Dənizdə neft hasilatı ərazisi

### Təbii ehtiyatların qorunması

Son illərdə ölkəmizdə təbii sərvətlərdən səmərəli istifadə, çirkənmiş ərazilərin təmizlənməsi, su ehtiyatlarının və qoruqların mühafizəsi, meşə və yaşılıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin bərpasında müüm rol oynamışdır. Məsələn,



“Pirallahı” Günəş Elektrik Stansiyası istifadəyə verilməsi



“Yeni Yaşma” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi



Balaxanı ərazisinin məişət tullantılarından təmizlənərək əhalinin istifadəsinə verilməsi



“Bayıl” ərazisində çirkənmiş torpaqların bərpası

Təbii ehtiyatların qorunması üçün ölkədə həyata keçirilən layihələrlə yanaşı, bizim də ətraf mühiti qorumaq və dünyani gələcək nəsillərə təmiz vəziyyətdə ötürmək üçün müəyyən qaydalara əməl etməyimiz lazımdır. Bu qaydalardan bəziləri aşağıda verilmişdir:



Təbiətdə içməli suyun miqdarı məhdud olduğu üçün məişətdə sudan qənaətlə istifadə edilməsi



Ağac əkmək üçün iməciliklərin təşkil edilməsi



İnsanların təbii ehtiyatların vacibliyini vurğulayan maarifləndirici biliklərlə məlumatlandırılması



Yanacaqla işləyən nəqliyyat vasitəsinin əvəzinə velosiped kimi vasitələrin istifadəsi



Ətraf mühitə atılan məişət tullantılarının təmizlənməsi



Az istehlak, təkrar istehsal və təkrar emal yollarının tətbiq edilməsi



### Bilirsinizmi?



Dünyada bir dəqiqədə təxminən milyonlarla ədəd plastik qablaşdırılmasında su satılır. İstehsal olunan bütün plastik qabların 1/10-dən az hissəsi təkrar emal olunur. Plastik tullantılar həm suda, həm də quruda canlılar üçün böyük miqyasda çirkənməyə səbəb olur.



### Düşün, müzakirə et, paylaş

#### Müxtəlif tullantıların təbiətdə çürümə müddəti



## Az İstehlak, təkrar istifadə və təkrar emal

Tükənən təbii ehtiyatlar insanların gündəlik fəaliyyətləri üçün çox əhəmiyyətlidir. Bu ehtiyatlardan səmərəsiz istifadə etmək gələcəkdə ehtiyatların qıtlığına səbəb olacaq. Biz ehtiyacımız olacaq qədər təbii ehtiyatlardan və məhsullardan istifadə etdikdən sonra artıq qalan ehtiyatları gələcək nəsillərin istifadəsi üçün qorunmalıyıq.

Mühafizə etmək təbii ehtiyatlardan səmərəsiz istifadənin qarşısının alınması və qorunması deməkdir. Bunun üçün məhsullardan istifadəni azaltmaqla yanaşı, yenidən istifadə və təkrar emal üsulları da tətbiq olunur.

### Az istehlak



İctimai nəqliyyatdan daha çox istifadə edərək yanacağa qənaət etmək



İstifadə etmədikdə işığı söndürmək və elektrik avadanlıqlarını şəbəkədən ayırməq



Plastik qabda su almaq əvəzinə şüxə qabı su ilə təkrar doldurmaq

Kağızların hər iki tərəfini istifadə etməklə meşə ehtiyatlarına qənaət edə bilərik. Bu da daha az ağacın kəsilməsinə səbəb olar.




### Düşün, müzakirə et, paylaş



Meşə ərazisi



Oduncaq tədarükü



Kağız emalı



Yekun məhsul

1. Sınıf otağınızdakı ağaç məhsullarını sadalayın.
2. Kağız məhsullarının istehsalının ətraf mühitə necə təsir etdiyini müzakirə edin.

## BÖLMƏ 10

İstifadə olunmuş bəzi əşyaları atmaq əvəzinə onlardan təkrar istifadə edə bilərik. Bu isə məişət zi-billərinin azalmasına və ətraf mühitin qorunmasına səbəb olur.

### Təkrar istifadə



Köhnə paltar və ya dəsmalın əski parçası kimi istifadə olunması



Plastik qablardan maraqlı əl işlərinin düzəldilməsi



Biskvit qablarının- dan digər əşyaların saxlanması üçün istifadə edilməsi



Köhnə qəzetlərdən kitablarla üzlük çəkərək təkrar istifadə olunması



### Fəaliyyət 4

#### İstifadə olunmuş plastik qabdan dibçək hazırlanması

##### Məqsəd.

Tullantı materiallardan təkrar istifadə etmək


##### Ləvazimatlar.

Plastik qab, yapışdırıcı, qayçı, ip, torpaq, çiçək, su

##### Təlimatlar.

###### Addım 1.

Plastik qabın başlığa yaxın yuxarı hissəsini kəsin və kəsilmiş oturacaq plastik qaba su töküni.



###### Addım 2.

Kəsilmiş plastik qabın içindən ip keçirin və tərs çevirib plastik qabın oturacaq olan hissəsinə yapışdırın.



###### Addım 3.

Quruması üçün bir müddət gözlədikdən sonra artıq çiçəyi plastik qaba yerləşdirib üzərinə torpaq yiğə bilərsiniz.

##### Nəticə çıxarın.

1. Tullantı materiallardan başqa hansı məhsullar hazırlamaq olar?
2. Sizcə, "Təkrar istifadə" tətbiq edərək ətraf mühiti qorumaq mümkünürmü?

Təkrar emal yeni materialların hazırlanması üçün köhnə materialların hissələrə ayrılmazı və emal olunmasıdır. Məsələn, metal, plastik, şüşə qablar və kağızlar “təkrar emal qutuları” vasitəsilə toplanaraq təkrar emal üçün zavodlara göndərilə bilər. Təkrar emal prosesi istifadə oluna bilən faydalı materialların ziyanlı material olmasının qarşısını alır. Bu, həmçinin yeni xammalların istifadəsinə qənaət edir.

### Təkrar emal



### Bilirsinizmi?

Plastik materialın təkrar emalı onun yandırılmasından iki dəfə çox enerjiyə qənaət edir.

## BÖLMƏ 10

Təkrar emal qutuları, adətən, təkrar emala yararlı hesab edilən müxtəlif materialları toplamaq üçün istifadə edilir. Müxtəlif rəngli zibil qutularının hər biri rənginə görə atılacaq olan tullantı novünü müəyyən edir. Məsələn,



Bu zibil qutuları, əsasən, evinizdən kənarda, parklarda və ya küçələrdə gördükümüz böyük qablardır. Bir müddətdən sonra təkrar emal üçün müxtəlif nov tullantılar olan konteyner boşaldılır və zavodda emal edilir.



### Düşün, müzakirə et, paylaş


1. Təkrar emal zibil qutularının ətraf mühitin qorunmasındaki əhəmiyyətini müzakirə edin.
2. Sinif otağında və ya evinizdə olan əşyalara baxın. Təkrar emal edilərək hazırlanan əşyaları müəyyən edin.



### Biliklərin yoxlanılması

1. Ölkəmizdə təbii ehtiyatların qorunması üçün hansı layihələr həyata keçirilmişdir?
2. Siz təbii ehtiyatların qorunması üçün hansı addımlar atı bilərsiniz?
3. Təkrar istifadə ilə təkrar emal arasındaki fərqi izah edin. Misallar göstərin.

## Bölmənin xülasəsi



## BURAXILIŞ MƏLUMATI

Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün  
Təbiət fənni üzrə dərslik (2-ci hissə)

**Layihə rəhbərliyi:** Ülkər Babayeva  
Mənsur Məhərrəmov

**Müəlliflər:** Yalçın İsləmzadə Rəşad Səlimov Elmar İmanov Famil Ələkbərov  
Ceyhun Cabarov Elşad Yunusov Elşad Abdullayev Mahir Sərkərli  
Anar Allahverdiyev Həsən Həsənov Lamiyə Məsmaliyeva

**Koordinator:** İmran İbişov

**Dizayner:** Xanım Əzimli  
**Rəssamlar:** Lalə Adıgözəlova  
Lalə Ağazadə  
Fidan Əliyeva

**Korrektor:** İsləm Hüseynov

**Məsləhətçilər:** Rasim Abdurazaqov  
Vəli Əliyev  
Elnur Məmmədov  
Ramil Rzayev  
İlahə Tağıyeva  
Güləbətin Tağıyeva  
Hürüy Osmanova

**Məsləhətçi qurum:** Alston Nəşriyyat Evi

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qrif nömrəsi: 2022-023

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun  
hər hansı bir hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,  
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-550-06-1

Hesab-nəşriyyat həcmi: 9,6. Fiziki çap vərəqi 11,5.  
Səhifə sayı: 96. Kəsimdən sonra 220 x 275. Kağız formatı: 57x90 1/8.  
Şrift və ölçüsü: Arial, 12pt. Ofset kağızı. Ofset çapı.  
Sifariş \_\_\_\_\_. Tiraj: 152 775. Pulsuz. Bakı – 2022

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: 30.08.2022

Çap məhsulunu nəşr edən:  
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 96).

Çap məhsulunu istehsal edən:  
“Təhsil NP”MMC (Bakı, F.Xoyski küç., 121a)

# Pulsuz



## Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

